

Böyük mühəndis (Rəhbərlik yanında aparat, Sənaye Təhlükəsizlik idarəsi)

1. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa istinadən aşağıda verilənlərdən biri dövlət satınalmaları üzrə müvafiq icra hakimiyyəti orqanlarının keçirdiyi işlərə aid deyil.

- A) Emitent fəaliyyətin həyata keçirir
- B) Dövlət satınalmalarına dair hesabatların tərtibi qaydalarını müəyyənləşdirir
- C) Satınalmaların təşkili və aparılması üzrə satınalan təşkilatlara metodiki və təşkilati kömək göstərir
- D) Müsabiqənin qanuniliyinə və müqavilələrin icrasına nəzarət edir
- E) Dövlət satınalmaları zamanı yaranan mübahisəli məsələləri araşdırır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

2. Malların (işlərin və xidmətlərin) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunuyla müəyyənləşdirilmiş üsullarla əldə edilməsi necə adlandırılır?

- A) Tender
- B) Satınalma
- C) Emitent
- D) Alqı-satqı
- E) Təchiz edilmə

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

3. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən malları (işləri və xidmətləri) satınalan dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar hansıdır?

- A) Tender təşkilatı
- B) İstehlakçı təşkilat
- C) İstehsalçı təşkilat
- D) Satınalan təşkilat
- E) Tender qalibi

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu.m 2.

4. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən malgöndərəninin vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliyinin olması halında nə baş verir?

- A) Malgöndərəninin tenderdə iştirakına icazə verilmir
- B) Tender prosesin qatılmır, amma katirovka sorğusu verə bilər
- C) Tender prosesi təxirə salınır
- D) Tenderin müddəti uzadılır
- E) Öhdəliklərin yerinə yetirilməsi üçün malgöndərənə əlavə vaxt verilir

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

5. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ixtisas uyğunluğunun müəyyənləşdirilməsi prosedurlarına dair sənədlərtopplusuna aşağıdakılardan biri aid deyil.

- A) Satınalma müqaviləsinin əsas şərtlərinin xülasəsi
- B) Əvvəlki tenderlərdə verdiyi ofertalar haqqında arayış və ödəniş haqqında çıxarış
- C) İxtisas uyğunluğunun müəyyənləşdirilməsi prosedurlarına dair təkliflərin hazırlanması və təqdim edilməsi haqqında təlimat
- D) Sənədlərin təqdim edilməsinin üsulu, yeri və son müddəti haqqında
- E) Qanunvericiliyin tələb etdiyi digər sənədlərin hazırlanması və təqdim edilməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

6. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasında malların (işlərin və xidmətlərin) dövlət satınalmaları hansı metodlarla həyata keçirilir? Tam və doğru cavabı müəyyən edin.1.Açıq tender. 2.Məhdud iştiraklı və qapalı tender. 3.Təkliflər sorğusu. 4.Kotirovka sorğusu . 5.Bir mənbədən satınalma

- A) 1, 2, 3, 4, 5,
- B) 1, 2, 3, 4,
- C) 2, 3, 4, 5
- D) 1, 2, 3, 5
- E) 1, 2, 4, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

7. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti 50 min manat məbləğdən yuxarı olduqda onların satın alınması hansı üsulla aparılır?

- A) Kotirovka sorğusu üsulu ilə
- B) İkimərhələli tender üsulu ilə
- C) Məhdud iştiraklı və qapalı tender üsulu ilə
- D) Təkliflər sorğusu üsulu ilə
- E) Açıq tender üsulu ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

8. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən satınalmaların təşkil olunması üçün satınalan təşkilat hansı işləri həyata keçirir? Tam və doğru cavabı müəyyən edin. 1. Tender komissiyasını formalaşdırır. 2. Tenderin əsas şərtlər toplusunu hazırlayır. 3. Tender elanını dərc etdirir. 4. Malgöndərənlərə (podratçılartenderdə iştirak üçün fərdi dəvət göndərir

- A) 1, 2, 3, 4
- B) 1, 2, 3
- C) 2, 3, 4
- D) 1, 2, 4
- E) 1, 2

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

9. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tender predmetinin ehtimal olunan qiyməti hansı məbləğdən yüksək olduda tender komissiyasının tərkibinə müvafiq icra ləhəkimliyyəti orqanlarının vəkaləti ilə onların nümayəndələri daxil edilir?

- A) 2 milyon manat
- B) 200 min manat
- C) 1 milyon manat
- D) 5 milyon manat

E) 10 milyon manat

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

10. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tenderin əsas şərtlər toplusunda aşağıdakı məlumatlardan hansılar göstərilir? Tam və doğru cavabı müəyyən edin. 1.Tender təkliflərinin hazırlanmasına dair təlimatlar. 2.Malgöndərənlərin (podratçılardan) ixtisas göstəricilərini təsdiq edən sənədlərə və ya digər məlumatlara aid tələblər. 3.Tender predmetinin iki və ya daha çox iddiaçı arasında bölünməsi şərtləri (səmərəli olduğu sübut olunarsa). 4.Tender təklifləri zərflərinin açılması yeri, günü və saati;.5.Tender təkliflərinin qüvvədə olma müddəti. 6.Tender təklifləri verilməsinin qaydası, yeri və son müddəti

A) 1, 2, 3, 4, 5

B) 1, 2, 3, 4, 5, 6

C) 2, 3, 4, 5

D) 1, 2, 3, 5

E) 1, 2, 4, 5

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

11. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tenderdə iddiaçı kimi iştirak etmək istəyən malgöndərən (podratçı) satınalan təşkilata aşağıdakı sənədlərdən hansıları təqdim edir? 1.Tenderdə iştirak etmək üçün ərizə. 2.İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi (Açıq müsabiqə olarsa). 3.Tender təklifi. 4.Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. 5.Malgöndərənin (podratçının) qarşıdakı bir ildə ərzində planlaşdırdığı işlər

A) 1, 2, 3, 4, 5

B) 1, 2, 3, 4

C) 2, 3, 4, 5

D) 1, 2, 3, 5

E) 1, 2, 4, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

12. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tender təklifləri verilməsinin son tarixi, vaxtı və yeri aşağıdakılardan hansı biri tərəfindən, hansı sənəddə müəyyənləşdirilir?

- A) Satınalma qrupu tərəfindən tender elanında
- B) Satınalan təşkilat tərəfindən əsas şərtlər toplusunda
- C) Tender komissiyası tərəfindən əsas şərtlər toplusunda
- D) Tender komissiyası tərəfindən müsabiqə şərtlərində
- E) Podratçı tərəfindən əsas təkliflər toplusunda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

13. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tender təkliflərində qiymətləri hansı valyuta növü ilə göstərməlidirlər?

- A) Avro ilə
- B) Dollar ilə
- C) Tərəflərin müəyyən etdiyi valyuta növü ilə
- D) Azərbaycan manatı ilə
- E) Funt-sterlinqi ilə

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

14. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tender komissiyasının qərarı ilə bağlı mülahizələrdən hansı biri doğru deyildir?

- A) Tender komissiyası müstəqildir və bu qərarını bu Qanuna uyğun tam sərbəst qəbul edir
- B) Tender prosedurları zamanı və tenderin nəticələrinə dair qərar çıxarılanda tender komissiyası üzvlərinin dördü üçü iştirak etməlidir
- C) Qərar tender komissiyasının bütün üzvləri tərəfindən imzalanır
- D) Tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi ilə razılaşmayan tender komissiyasının üzvləri öz xüsusi rəylərini təqdim edərək protokolu imzalamalıdırlar
- E) Tender komissiyası tərəfindən tenderin nəticələri haqqında yekun protokolu tərtib edilir və komissiyanın bütün üzvləri tərəfindən imzalanır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

15. satınalan təşkilatın tender şərtlərini əks etdirən və iddiaçılara təqdim edilən sənəddir? (“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən)

- A) Şərtlər toplusu
- B) Tenderin əsas şərtlər toplusu
- C) Müsabiqənin sənədlərtoplu su
- D) Müsabiqənin məlumatları
- E) Tender parametrləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

16. Aşağıdakılardan hansı biri İxtisaslaşmış Təchizat Bölməsinin əsas vəzifələrindən biri deyil?

- A) Satınalmaların müvafiq səviyyədə planlaşdırılmasını aparmaq
- B) Proqnozları yuxarı təchizat bölməsinə təqdim etmək
- C) Proqnozların yerinə yetirilməsinə nəzarət etmək
- D) Satınalma əməliyyatlarında iştirak etmək
- E) Tender komissiyasının tərkibinin müəyyənləşdirmək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Prof.Dr.Mehmet Necdet Timur və s. Təchizat Zəncirinin İdarəedilməsi. Anadolu Universiteti, Eskişehir, Yanvar 2013. İSN: 978-976-06-1552-8

17. Verilənlərdən biri tender elanının məzmununda yer almır (“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən).

- A) Tender keçirən haqqında məlumat
- B) Tender prosedurlarının başlanma vaxtı və yeri
- C) Satınalma müqaviləsi ilə əlaqəli vergi və rüsum güzəştləri
- D) Tenderdə iştirak edə biləcək maksimum malgöndərənin sayı
- E) Tender təklifinin təminat şərtləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

18. Hər hansı tender təklifinin qiyməti müvafiq malların ehtimal olunan qiymətindən əhəmiyyətli dərəcədə fərqlənsə, satınalan təşkilat nə edir?

- A) Təklifdə düzəliş edilsin deyə əlavə vaxt verir
- B) Komissiya üzvlərinin əlavə iclas keçirməsini tələb edir

- C) Təklifi rədd edir
- D) Fərqin ödənilməsi üçün emitentə sorğu göndərir
- E) Tender prosesinin ləğvini tələb edir

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

19. Təchizat sifarişlərinə bir qayda olaraq aşağıdakılardan hansılar daxildir?

Tam və doğru cavabı müəyyən edin. 1. Materialların siyahısı, miqdarı və qiyməti; 2. Texniki xüsusiyyətləri (cizgilər); 3. Təhlükəsizlik tələbləri; 4. Ehtiyat hissələrinə tələbat; 5. Çatdırılma tarixinin tələbləri; 6. Çatdırılma təlimatları; 7. Alqı-satqının şərtləri;

- A) 1, 2, 3, 4, 5, 7
- B) 1, 2, 3, 4, 5, 6, 7
- C) 2, 3, 4, 5, 7
- D) 1, 2, 3, 5, 6
- E) 1, 2, 4, 5, 6

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

20. Tender prosesində iştirak etmək üçün lazım olan iştirak haqqlarını kim müəyyən edir?

- A) Emitent
- B) Satınalmalar üzrə Dövlət agentliyi
- C) Müvafiq icra hakimiyyəti orqanı
- D) Satınalan təşkilat
- E) Tender Komissiyasının sədri

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

21. Malgöndərən tender komissiyasına əsas şərtlər toplusunun izah edilməsi ilə bağlı sorğunu nə zamana kimi verə bilər?

- A) Tender təklifinin verilməsi müddətinin qurtarmasına azı 4 bank günü qalana kimi
- B) Tender komissiyası iclasına 5 bank günü qalana kimi
- C) Tender təklifinin verilməsi müddətinin qurtarmasına azı 15 bank günü qalana kimi
- D) Tender komissiyası iclasına 7 bank günü qalana kimi

E) Tender komissiyası iclasına 15 bank günü qalana kimi

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

22. Mal-materialın hərəkətsiz (istifadəsiz) qalmasının nə kimi müsbət cəhətləri vardır?

A) Hərəkətsiz qalarkən malın dəyəri artır

B) Hərəkətsiz mal istifadə üçün daha yararlı olur

C) Hərəkətsiz malın uçotu daha asan olur

D) Hərəkətsiz malın bölgüsü daha rahat olur

E) Hərəkətsiz malın qalmasının heç bir müsbət cəhəti yoxdur

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

23. Təchizatçının başlıca vəzifəsi aşağıdakılardan hansı ola bilər?

A) Təchizatçısı olduğu müəssisənin işçilərinin əmək haqlarını hesablamaq və vaxtında ödəmək

B) Təchizatçısı olduğu müəssisənin satışının artırılması üçün tədbirlər görmək

C) Təchizatçısı olduğu müəssisəyə vətəndaşlardan daxil olan şikayətləri araşdırmaq

D) Təchizatçısı olduğu müəssisənin işçilərinin iş prosesində təhlükəsizlik qaydalarına riayət etmələrini araşdırmaq

E) Təchizatçısı olduğu müəssisəni lazımi material ehtiyatları ilə fasiləsiz təmin etmək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Prof.Dr.Mehmet Necdet Timur və s. Təchizat Zəncirinin İdarəedilməsi. Anadolu Universiteti. Eskişehir, Yanvar 2013. İSN: 978-976-06-1552-8

24. Hansı hallarda anbarda mal-material ehtiyatı azalır?

A) İnteraktivasiya aparıldıqda

B) Satış üçün bağlanan müqavilədən əvvəl

C) Yay-yaz mövsümündə

D) Məxaric zamanı

E) Satış üçün bağlanan müqavilənin qüvvəyə mindiyi zaman

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

25. Təchizatçı mal-materialı tədarükçüdən təhvil alarkən malların qaimə-fakturada göstərilən faktiki saydan az olduğunu müəyyən etdikdə nə etməlidir?

- A) Qaimə-fakturanı imzalamalı və gələn malları təhvil almalıdır
- B) Qaimə-fakturanı imzalamalı və satıcıya gəlməyən malların növbəti dəfə çatdırılmasını bildirməlidir
- C) Qaimə-fakturanı imzalamamalı və gələn malları qəbul etməlidir
- D) Qaimə-fakturanı imzalamamalı və gələn malları qəbul etməməlidir
- E) Mal-material qəbulu zamanı qaimə-fakturanın və digər sənədlərin tərtibi önəmli deyil

Testin çətinlik dərəcəsi: orta

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

26. Mal-material satan təşkilatdan mal-material götürmək üçün hansı sənəd təqdim olunur?

- A) Qaimə
- B) Faktura
- C) Vəkalətnamə
- D) Tələbnamə
- E) Ödəniş qəbzi

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

27. Müəssisələrə mal-materialın ayrılması zamanı əsasən nə nəzərə alınmalıdır?

- A) Müəssisənin yerləşdiyi ərazinin ölçüsü
- B) Müəssisənin faktiki tələbatı və anbar qalığı
- C) Təchizatçının istəyi
- D) Mal-materialın keyfiyyəti
- E) Mal-material bütün müəssisələr arasında bərabər bölünməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Prof.Dr.Mehmet Necdet Timur və s. Təchizat Zəncirinin İdarəedilməsi. Anadolu Universiteti. Eskişehir, Yanvar 2013. İSBN: 978-976-06-1552-8

28. Təchizat sifarişindəki hər hansı materialın miqdarı tələbnamədəki miqdardan çox olarsa nə edilməlidir?

- A) Tələbnamə ləğv olunmalıdır
- B) Tələbnaməyə artıq olan mal-material qeyd olunmalıdır
- C) Material sifarişdən çıxarılmalıdır
- D) Yeni tələbnamə yazılmalıdır
- E) Tələbnamədəki miqdar sifarişə uyğunlaşdırılmalıdır

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

29. Satınalma prosedurlarında iştirak edən malgöndərənlər vergilər və digər icbari ödənişlərlə bağlı hansı tələblərə cavab verməlidir?

A) son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması

B) son 6 ay ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmama

C) malgöndərənin vergilər üzrə şəxsi hesab vərəqində artıq ödəmə sütündən 1000 mantedən çox məbləğ görünməlidir

D) Malgöndərənin vergilər üzrə şəxsi hesab vərəqində "son tarixə saldo" sətirində 1000 mantedən çox məbləğ görünməlidir

E) Malgöndərənin vergilər üzrə şəxsi hesab vərəqində "son tarixə saldo" sətirində 235 mantedən çox məbləğ görünməlidir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanunu .Bakı şəhəri, 27 dekabr 2001-ci il . № 245-IIQ.. maddə 7. Səh.6

30. Anbarda olan hər hansı bir malın ayın sonuna qalığını aşağıdakı hansı hesablama metodundan istifadə etməklə müəyyən etmək olar?

A) Ayın sonuna qalıq = ayın əvvəlinə qalıq + mədaxil - məxaric

B) Ayın sonuna qalıq = ayın əvvəlinə qalıq + məxaric - mədaxil

C) Ayın sonuna qalıq = ayın əvvəlinə qalıq - məxaric - mədaxil

D) Ayın sonuna qalıq = ayın əvvəlinə qalıq + (məxaric/ mədaxil)

E) Ayın sonuna qalıq = məxaric + mədaxil - ayın əvvəlinə qalıq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

31. Satın alınması planlaşdırılan xidmət bazarda olmadıqda və ya bazar qiyməti haqqında məlumatın əldə edilməsi qeyri-mümkün olduqda, satınalan təşkilat ehtimal olunan satınalma qiymətin necə müəyyən edir?

- A) Analoq üsulundan istifadə edir
- B) Təxmini qiymətlə bağlı sosial sorğu keçirir
- C) Delfi metodundan istifadə edilir
- D) Statistik üsuldan istifadə edir
- E) İstehsalçını təqdim etdiyi qiymətin 20 faiz azaldaraq müəyyən edir

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması üsulları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2019-cu il 18 mart tarixli 106 nömrəli Qərarı . m.6.1.

32. Açıq tenderdə ən azı neçə malməhdərən (podratçı) iştirak edə bilər? (“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən)

- A) 2
- B) 5
- C) 3
- D) 1
- E) 4

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması üsulları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2019-cu il 18 mart tarixli 106 nömrəli Qərarı . m.6.1.

33. Avadanlıqların və mal-materialların anbarlarda saxlanma qaydaları və şəraiti necə olmalıdır?

- A) Birkalınb, rəflərdə çeşidlər üzrə yığılmalıdır
- B) İstifadə sahəsi üzrə yığılmalıdır
- C) Ölçü vahidinə uyğun saxlanılır
- D) İdarələr üzrə yığılır
- E) Həyətdə saxlanılır

Testin çətinlik dərəcəsi: orta

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslük. “Təhsil” NPM. Bakı, 2005. səh. 474

34. “Dövlət Satınalmaları Haqqında Qanun” nizamnamə fondunda dövlətin payı neçə faiz təşkil edən təşkilatlara şamil edilir?

- A) 30% və çox
- B) 29% və az
- C) 15%-dən 25%-dək
- D) 0% təşkil edən
- E) 1%-dən 29%-dək

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

35. Alqı-satqı müqaviləsində malın kimə verilməsi nəzərdə tutulur?

- A) İstehsalçıya
- B) Xidmət göstərənə
- C) Alıcıya
- D) Satıcıya
- E) Hamısına

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

36. Alınmış avadanlıq üçün qaimə-fakturadan əlavə hansı sənəd tələb olunmalıdır?

- A) Daşınma şirkətinin lisenziyası
- B) Avadanlığın texniki pasportu və sertifikatı
- C) Avadanlığın istismarı üzrə təlimatı
- D) Sertifikatı
- E) Avadanlığın keyfiyyəti üzrə sertifikat və təlimatı

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. “Təhsil” NPM. Bakı, 2005. səh. 474

37. Təchizat nə deməkdir?

- A) Malların istehsalının tənzimlənməsi prosesi
- B) Malların satışının tənzimlənməsi prosesi
- C) Malların saxlanmasının tənzimlənməsi prosesi
- D) Malların istehsalçıdan istehlakçıya doğru hərəkətinin tənzimlənməsi prosesi
- E) Malların istehlakçıdan istehsalçıya doğru hərəkətinin tənzimlənməsi prosesi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Prof.Dr.Mehmet Necdet Timur və s. Təchizat Zəncirinin İdarəedilməsi. Anadolu Universiteti. Eskişehir, Yanvar 2013. İSN: 978-976-06-1552-8

38. Müəssisənin mal-material ehtiyatları hansı bölmədə saxlanılır?

- A) Mühafizə bölməsində
- B) Anbarda
- C) Mühasibat bölməsində
- D) Təchizat bölməsində
- E) Satınalma bölməsində

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

39. Anbarda daim ehtiyatda olması vacib olan mallar hansıdır?

- A) Nadir hallarda istifadə olunan mallar
- B) Gündəlik istifadəsi zəruri olan mallar
- C) Saxlanma müddəti uzun olan mallar
- D) Saxlanma müddəti az olan mallar
- E) Anbarda az yer tutan mallar

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

40. Alınan, satılan və bölünən (paylanan) mal-materialların uçotunun vacibliyi haqqında deyilənlərdən biri yanlışdır.

- A) Müəsisəyə mədaxil olunan mal-materialların kəmiyyətini bilmək üçün
- B) Müəsisədən məxaric olunan mal-materialların kəmiyyətini bilmək üçün
- C) Müəsisəyə mədaxil olunan mal-materialların ümumi dəyərini, mədaxil üzrə mal-material dövriyyəsinə bilmək üçün
- D) Müəsisədən məxaric olunan mal-materialların ümumi dəyərini, məxaric üzrə mal-material dövriyyəsinə bilmək üçün
- E) Müəsisənin aylıq, illik vəsait girişini müəyyən etmək üçün

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

41. Sadə və ümumi xarakterli malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi

minimum məbləğdən yuxarı olduqda onların satın alınması üçün hansı üsul ilə aparılır.

- A) açıq tender
- B) kotirovka sorğusu
- C) qapalı tender
- D) Məhdud iştiraklı tender
- E) qapalı kotirovka sorğusu

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanunu .Bakı şəhəri, 27 dekabr 2001-ci il . № 245-IIQ.. maddə 17. Səh.11

42. Anbara daxil olan mal-material hansı qaydalara uyğun qəbul olunurlar?

- A) Müvafiq sənəd tələb olunmaqla, keyfiyyəti, miqdarı yoxlanılır və qəbul olunur
- B) Mal-materialın kəmiyyətinə görə qəbul olunur
- C) Müvafiq sənəd tələb olunmaqla, sınaqdan keçirildikdən sonra qəbul olunur
- D) Görünüşü yoxlanıldıqdan sonra qəbul olunur
- E) Akta əsasən qəbul olunur

Testin çətinlik dərəcəsi: orta

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

43. Mal-materialların buraxılması hansı sənədə əsasən yerinə yetirilir?

- A) Tələbnamə ilə
- B) Faktura ilə
- C) Vəkalətnamə ilə
- D) Şəhadətnamə ilə
- E) Qaimə - faktura ilə

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

44. Hansı sənədin əsasında mal-material anbara qəbul olunmalıdır?

- A) Müqavilə əsasında
- B) Təchizat şöbəsi tərəfindən verilmiş məktub əsasında
- C) Qaima-faktura əsasında
- D) Faktura əsasında
- E) Rəhbərliyin yazılı göstərişi əsasında

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. “Təhsil” NPM. Bakı, 2005. səh. 474

45. Göstərilən metodlardan hansılarla malların (işlərin və xidmətlərin) dövlət satınalmaların həyata keçirilə bilər? Tam doğru cavabı göstərin.1. Açıq tender. 2. İkimərhələli tender. 3. Məhdud iştiraklı və qapalı tender. 4. Təkliflər sorğusu.5. Kotirovka sorğusu.6. Bir mənbədən satınalma. 7. Müxtəlif mənbələrdən satınalma. 8. Gizli tender

- A) Göstərilən metodlardan 3, 4, 5 və 6 ilə həyata keçirilə bilər
- B) Göstərilən metodlardan 2 və 7 ilə həyata keçirilə bilər
- C) Göstərilən metodlardan 1, 2, 3, 4, 5 və 6 ilə həyata keçirilə bilər
- D) Göstərilən metodlardan 2, 3, 4, 5 və 7 ilə həyata keçirilə bilər
- E) Göstərilən metodlardan 1, 2, 3, 4, 6 və 8 ilə həyata keçirilə bilər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

46. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıda göstərilən işlərdən hansı satınalmaların hazırlanması üçün satınalan təşkilatın görəcəyi işlərin mərhələlərindən biri kimi müəyyən edilməmişdir?

- A) Tenderin əsas şərtlər toplusunun hazırlanması
- B) Tender komissiyası tərəfindən bir sıra iştirakçılar üçün münasib şərtlərin müəyyənləşdirilməsi
- C) Tender elanı təsdiq edildikdən sonra tender elanının dərc etdirilməsi
- D) Məlgöndərənlərə (podratçılartenderdə iştirak üçün fərdi dəvətin göndərilməsi
- E) Tender komissiyasının formalaşdırılması

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

47. Məlgöndərən (podratçı) tender komissiyasına əsas şərtlər toplusunun izah edilməsi ilə bağlı sorğunu hansı müddət ərzində təqdim edə bilər? (“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən)

- A) Tender təkliflərinin verilməsi müddətinin qurtarmasına azı 10 bank günü qalanadək
- B) Tender təkliflərinin verilməsi müddətinin qurtarmasına azı 5 bank günü qalanadək

C) Tender təkliflərinin verilməsi müddətinin qurtarmasına azı 7 bank günü qalanadək

D) Tender təkliflərinin verilməsi müddətinin qurtarmasına azı 7 iş günü qalanadək

E) Tender təkliflərinin verilməsi müddətinin qurtarmasına azı 10 iş günü qalanadək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

48. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tenderin nəticələri haqqında yekun protokolun surəti hansı müddət ərzində müvafiq icra hakimiyyəti orqanına təqdim olunmalıdır?

A) Onun imzalanmasından sonra 7 bank günü ərzində

B) Onun imzalanmasından sonra 10 bank günü ərzində

C) Onun imzalanmasından sonra 5 bank günü ərzində

D) Onun imzalanmasından sonra 3 bank günü ərzində

E) Onun imzalanmasından sonra 2 bank günü ərzində

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

49. “Tender komissiyası” dedikdə nə başa düşürsünüz?

A) Malgöndərən təşkilat tərəfindən yaradılan və onun adından sərəgilərdə iştirak edən müvəqqəti işçi qrupu

B) Satınalan təşkilat tərəfindən yaradılan və onun adından mühasibatlıqda iştirak edən müvəqqəti işçi qrupu

C) Sifarişçi tərəfindən yaradılan və onun adından müqavilənin ehtimal olunan dəyəri müəyyənləşdirməsi prosedurunda iştirak edən daimi qrupu

D) Satınalan təşkilat tərəfindən yaradılan və onun adından tender prosedurlarını həyata keçirən müvəqqəti işçi qrupu

E) Əlaqələndirici şəxs tərəfindən yaradılan və onun adından satınalmalarda iştirak edən müvəqqəti işçi qrupu

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

50. “Malgöndərən (podratçı)” termini dedikdə nə başa düşürsünüz?

A) Satınalmalara nəzarət edən işçi qrupunun katibi

- B) Satın alan təşkilatla bağlanan satınalma müqaviləsinə zəmanət verən hüquqi şəxs
- C) Satınalma Komitəsinin katibi
- D) Sifarişçi tərəfindən müsabiqələrdə iştirak edən fiziki şəxs
- E) Satın alan təşkilatla bağlanan satınalma müqaviləsinin potensial və ya real tərəfi
- Testin çətinlik dərəcəsi: asan
- İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

51. Satın alınan malların ehtimal olunan dəyərini öyrənmək üçün sorğu sənədləri kim tərəfdən hazırlanıb göndərilir?
- A) Tədarükçü tərəfindən
- B) Satınalan təşkilat tərəfindən
- C) Məlgöndərən (podratçı) tərəfindən
- D) Satınalmalar Komitəsinin katibi tərəfindən
- E) Satınalmalar Qrupunun rəhbəri tərəfindən
- Testin çətinlik dərəcəsi: orta
- İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

52. Ehtimal olunan qiymət nədir?
- A) Mövcud normativ hüquqi sənədlərə uyğun olaraq malların müəyyənləşdirilən orta bazar qiyməti
- B) Məlgöndərən müsbəqə təklifində göstərilən satın alınan malların qiyməti
- C) Satınalma müsabiqəsində qalib gələn səmərəli dəyər
- D) Satın alan təşkilat tərəfindən satınalmaların maliyyələşdirilməsini düzgün planlaşdırmaq məqsədilə, satın alınan malların müəyyən edilən valyuta dəyəri
- E) Müsbəqədə məlgöndərənlərin təqdim etdikləri təkliflərdən ən əlverişlisi
- Testin çətinlik dərəcəsi: çətin
- İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

53. Ehtimal olunan qiymətin müəyyən edilməsi prosesində məsul şəxs kimdir?
- A) Satınalma komitəsinin katibi
- B) Tədarükçü
- C) Satınalma qrupunun rəhbəri

D) Şirkətin prezidenti

E) Satınalan təşkilatın əməkdaşı

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

54. Satınalma müqaviləsi nədir?

A) Satın alan təşkilatla satınalma komitəsinin nümayəndəsi arasında bağlanan və malların (işlərin və xidmətlərin) satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəd

B) Satınalan təşkilatla Sifarişçi arasında bağlanan və malların (işlərin və xidmətlərin) satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəd

C) Satınalan təşkilatla tender qalibi arasında bağlanan və malların satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəd

D) Satınalan təşkilatla Satınalma qrupunun rəhbəri arasında bağlanan və malların (işlərin və xidmətlərin) satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəd

E) Satınalan təşkilatla Satınalma Komitəsinin sədri arasında bağlanan və malların (işlərin və xidmətlərin) satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəd

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

55. Dövlət statistika orqanlarının statistik məlumatına görə daş kömürün 2018 ci ildə pərakəndə satış qiyməti 180 manat/ton, 2019-cu ildə pərakəndə satış qiyməti 250 manat/ton, 2020-ci ildə pərakəndə satış qiyməti 220 manat/ton, 2019-cu ildə topdan satış qiyməti 230 manat/ton, 2020-ci ildə topdan satış qiyməti 200 manat/ton olub. Dövlət satınalmaları zamanı daş kömürün ehtimal olunan qiymətlərinin "statistik üsulla" hesablanması üçün hansı qiymət əsas götürülür.

A) 200 manat/ton

B) 180 manat/ton

C) 250 manat/ton

D) 230 manat/ton

E) 220 manat/ton

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması üsulları”nın təsdiq edilməsi haqqında Azərbaycan

Respublikası Nazirlər Kabinetinin

2019-cu il 18 mart tarixli 106 nömrəli Qərarı . m.3. 2.

56. Malların ehtimal olunan qiymətlərinin sorğu üsulu ilə hesablanması üçün malın qiyməti haqqında malgənlərənələr; 1 cisi - 100 manat, 2 cisi- 105 manat, 3 cüsü - 115, 4 cüsü - 120 manat məlumat təqdim edib. Mallın ehtimal olunan qiyməti hansıdır?

A) 110 manat

B) 130 manat

C) 120 manat

D) 100 manat

E) 115 manat

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması üsulları”nın təsdiq edilməsi haqqında Azərbaycan

Respublikası Nazirlər Kabinetinin

2019-cu il 18 mart tarixli 106 nömrəli Qərarı . m.4.4

57. Satınalmaların planlaşdırılması, proqnozları yuxarı təchizat bölməsinə təqdim etmə, proqnozların yerinə yetirilməsinə nəzarət etmə hansı struktur bölmə tərəfindən həyata keçirilməlidir?

A) Satınalma Qrupu tərəfindən

B) Satınalma komitəsi tərəfindən

C) Baş Ofis tərəfindən

D) İxtisaslaşmış Təchizat Bölməsi

E) Mühasibat şöbəsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Prof.Dr.Mehmet Necdet Timur və s. Təchizat Zəncirinin

İdarəedilməsi. Anadolu Universiteti. Eskişehir, Yanvar 2013. İSBN: 978-976-06-1552-8

58. Hansı satınalma metodunda malların (işlərin) texniki xarakteri və ya xidmətlərin xüsusiyyətləri ilə əlaqədar malgəndərənələr ilə müzakirələr aparır

A) İkimərhələli tender

B) Məhdud iştiraklı və qapalı tender

C) Kotirovkalar sorğusu

D) Bir mənbədən satınalma metodu

E) satınalmaları açıq tender metodu

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanunu .Bakı şəhəri, 27 dekabr 2001-ci il . № 245-IIQ.. maddə 18. Səh.11

59. Satınalmaların "İkimərhələli tender və ya təkliflər sorğusu" metodunda malgöndərənlər ilə müzakirələrin aparılmasında məqsəd nədir?

- A) malların (işlərin) texniki xarakterin müəyyən etmək
- B) Tenderdən sonra mənffətin satınalan və malıgndərn arasında bölünmə şərti
- C) Tenderin şəfaflığının təmin edilməsi
- D) Digər malgöndərənlərin təkilf etdiyi qiymətlər
- E) Fors-major hallarında hər iki tərəfin fəaliyyəti

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanunu .Bakı şəhəri, 27 dekabr 2001-ci il . № 245-IIQ.. maddə 18. Səh.11

60. Tender təklifləri verilməsinin son tarixi, vaxtı və yeri harda qeyd edilir?

- A) Tenderin əsas şərtlər toplusunda
- B) Tenderin elanında
- C) Tenderin məlumat kitabçasında
- D) Məlumat fərdi elektron poçtlara yazılı göndərilir
- E) Məktub halında iştirakçılara təqdim edilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanunu

61. Təminatın qüvvədə olma müddəti nə qədər olmalıdır? ("Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən)

- A) Tender prosesi gündündən 30 bank günü çox
- B) Tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox
- C) Tender prosesi gündündən 20 bank günü çox
- D) Tender təklifinin qüvvədə olma müddətindən 20 bank günü çox
- E) Tender təklifinin qüvvədə olma müddətindən 30 təqvim günü çox

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanunu

62. Tender komissiyasının 12 üzvü vardır. Qərarvermə zamanı bu üzvlərdən minimum neçə nəfəri komissiyada iştirak etməlidir? ("Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən)

- A) 8

B) 12

C) 9

D) 10

E) 5

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

63. Tenderdə iştirak haqlarından toplanmış vəsait xərclərdən az oluqda fərq kim tərəfindən ödənilir?

A) İştirakçılardan yenidən iştirak haqqı tələb olunur

B) Tender komissiyası tərəfindən

C) Müvafiq icra hakimiyyəti orqanı tərəfindən

D) Satınalan təşkilat tərəfindən

E) Dövlət büdcəsi tərəfindən

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

64. Məhdud iştiraklı və ya qapalı tender nə zaman həyata keçirilə bilər? (“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən)

A) Yalnız dövlət qurumları arasında tender həyata keçirildiyi zaman

B) Tender iştirakçılarından iştirakçı haqqı, vergi və ya rüsum tələb edilmədikdə

C) Tender proseduru mürəkkəb olduğu zaman

D) Tender iştirakçılarının sayı çox olduqda

E) Həddən artıq mürəkkəb malın yalnız məhdud sayda malgöndərəndə olduqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

65. Saxlama üçün nəzərdə tutulmuş ehtiyatın həcmi 480 tondur. Anbarın 1 metr kvadratına düşən yük isə 800 kiloqramdır. Anbarın faydalı sahəsi neçə metr kvadratdır.

A) 256

B) 600

C) 320

D) 410

E) 480

Testin çətinlik dərəcəsi: orta

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

66. Tender şərtlərinə əsasən təklif verən, tenderdə iştirak haqqını ödəyən hüquqi və ya fiziki şəxslər yaxud hüquqi şəxslər birliyi kimdir?

A) Malgöndərən (podratçı)

B) Tender komissiyası

C) Satınalma agenti

D) İddiaçı

E) Satınalan təşkilat

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanunu

67. Malgöndərənin tender təklifinə, satınalma müqaviləsinin yerinə yetirilməsi üzrə təminatlarına və digər ödəniş sənədlərinə zəmanət verən maliyyə qurumu hansıdır?

A) Malgöndərənin maliyyə şöbəsi

B) Dövlət büdcəsi

C) Emitent

D) Satınalan təşkilatın maliyyə şöbəsi

E) Tender komissiyasının şəxsi büdcəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanunu

68. Satınalan təşkilat hansı hallarda bütün tender təkliflərini, oferta və katirovkaların aksept olunana qədər rədd edilməsi qərarını verə bilər? ("Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən)

A) Tender predmetinin maliyyələşdirilməsi dayandırıldıqda

B) Tender təklifləri tenderin əsas şərtlərinə uyğun olduqda

C) İddiaçı tenderdə iştirak etmədikdə

D) İddiaçılardan biri müflis elan olunduqda

E) Tender komissiyasının yarısı tenderdə iştirak etmədikdə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanunu

69. Satınalmalar üçün tətbiq olunan satınalma metodlarından biri səhvdir. (“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən)

- A) Məhdud iştiraklı və qapalı tender
- B) Nisbətən açıq, məqsədə görə qapalı tender
- C) İkimərhələli tender və ya təkliflər sorğusu
- D) Açıq tender
- E) Katirovka sorğusu

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

70. Həddən artıq mürəkkəb və ya xüsusi xarakterli olduğuna görə müvafiq mallar yalnız məhdud sayda potensial malməndərəndə olduqda hansı satınalma metodu istifadə olunur? (“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən)

- A) Məhdud iştiraklı və qapalı tender
- B) Açıq tender
- C) İkimərhələli tender və ya təkliflər sorğusu
- D) Katirovka sorğusu
- E) Nisbətən açıq, məqsədə görə qapalı tender

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

71. Mallar müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün nəzərdə tutulduqda satınalan təşkilat tərəfindən hansı satınalma metodundan istifadə olunur? (“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən)

- A) İkimərhələli tender və ya təkliflər sorğusu
- B) Məhdud iştiraklı və qapalı tender
- C) Açıq tender
- D) Nisbətən açıq, məqsədə görə qapalı tender
- E) Katirovka sorğusu

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

72. Mövcud bazarı olan və ehtimal olunan qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi minimum məbləğdən aşağı olan malların satın alınması üçün satınalan təşkilat hansı satınalma metodundan istifadə edir?

- A) Məhdud iştiraklı və qapalı tender
- B) Katirovka sorğusu
- C) İkimərhələli tender və ya təkliflər sorğusu
- D) Açıq tender
- E) Nisbətən açıq, məqsədə görə qapalı tender

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

73. Satın alınan mallar yalnız hər hansı malgöndərəndə olduqda, onların əvəzedicisi və alternativini olmadıqda, satınalan təşkilat hansı satınalma metodundan istifadə edir?

- A) Açıq tender
- B) Katirovka sorğusu
- C) İkimərhələli tender və ya təkliflər sorğusu
- D) Bir mənbədən satınalma
- E) Məhdud iştiraklı və qapalı tender

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

74. Mallara təcili tələbat yarandıqda və tender prosedurlarının keçirilməsi və ya satınalmanın hər hansı digər metodundan istifadəsi məqsədəuyğun olmadıqda, satınalan təşkilat hansı satınalma metodundan istifadə edir? (“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən)

- A) İki mərhələli tender və ya təkliflər sorğusu
- B) Açıq tender
- C) Bir mənbədən satınalma
- D) Məhdud iştiraklı və qapalı tender
- E) Katirovka sorğusu

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

75. Aşağıda verilən satınalma mərhələlərinin biri səhvdir. (“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən)

- A) Tenderin əsas şərtlər toplusu hazırlanır
- B) Tender elanı dərc edilir
- C) Tender komissiyası foralaşdırılır
- D) Podratçı ilə ilkin müqavilə imzalanır
- E) Məlgöndərənlərə tenderdə iştirak üçün dəvətnamə göndərilir

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

76. Satınalan təşkilatın dövlət satınalmaları sahəsində təcrübəsi olmadıqda tenderin təşkili üçün nə edilir? (“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən)

- A) Yerli və ya xarici mütəxəssis cəlb edilir
- B) Məlgöndərən təsadüfi metodla seçilir
- C) Məhkəmə orqanlarında iş öz həllini tapır
- D) Tender komissiyası satınalan təşkilatın tenderindən imtina edir
- E) Tender təxirə salınır

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

77. Tender komissiyasının sədri olaraq kim təyin olunur? (“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən)

- A) Kənardan cəlb edilmiş sərəştəli mütəxəssis
- B) Satınalan təşkilatın vəzifəli şəxslərindən biri (rəhbər istisna olmaqla)
- C) Satınalan təşkilatın rəhbəri
- D) Aidiyyəti icra hakimiyyətinin səlahiyyətli və sərəştəli şəxsi
- E) Dövlət tender agentliyinin təyin etdiyi səlahiyyətli şəxs

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

78. Tender komissiyasının tərkibini kim təsdiq edir? (“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən)

- A) Tender komissiyası üzvlərinin ortaq qərarı ilə təsdiq olunur
- B) Satınalan təşkilatın ortaqları
- C) Satınalan şirkətin xüsusi komissiyası
- D) Satınalan təşkilatın rəhbəri

E) Dövlət tender agentliyinin rəhbəri

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

79. Tenderdə iştirak haqqı nə üçün tələb olunur? (“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən)

A) Kənardan dəvət olunan xarici mütəxəssisin maliyyələşdirilməsi üçün

B) Satınalan təşkilat büdcəsini zənginləşdirmək üçün

C) Kənardan dəvət olunan yerli mütəxəssisin maliyyələşdirilməsi üçün

D) Tenderin bütün xərclərinin maliyyələşdirilməsi üçün

E) Podratçılar üçün sənədlərin dərc edilməsi üçün

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

80. Aşağıdakılardan hansı malgöndərən tərəfindən şikayət obyektinə ola bilməz? (“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən)

A) Ofertaların səbəbsiz rədd edilməsi

B) Tenderin obyektiv keçirilməməsi

C) Podratçılar üçün sənədlərin əksik təqdim edilməsi

D) Tender komissiyasının kifayət qədər üzvünün komissiyada iştirak etməməsi

E) Satınalma prosedurlarının dövlət mənsubiyyətinə görə məhdudlaşdırılması

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

81. Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” qanununa istinadən, satınalma ilə bağlı şikayətin araşdırılması üçün satınalma proseduru nə qədər müddətə dayandırılır?

A) 8 kalendar günü müddətinə

B) 8 bank günü müddətinə

C) 7 bank günü müddətinə

D) 7 kalendar günü müddətinə

E) 10 bank günü müddətinə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

82. Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” qanununa istinadən, satınalan təşkilat sığortanı məcburi sayırsa, bunu hansı sənəddə əks etdirməlidir?

- A) Tenderin əsas şərtlər toplusu və satınalma müqaviləsində
- B) Təhvil-təslim aktı və invoysda
- C) Satınalma müqaviləsi və ilkin razılaşma
- D) Qaimə-fakturada və satınalma müqaviləsində
- E) İlkin razılaşma protokolunda və Invoysda

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

83. Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” qanununa istinadən, satınalma müqaviləsinin qiymətində dəyişiklik edilməsi qaydaları hansı sənəddə qeyd edilməlidir.

- A) İlkin razılaşdırılmış müqavilədə
- B) Tenderin əsas şərtlər toplusunda
- C) Satınalma müqaviləsində
- D) Katirovka sorğusunda
- E) İlkin razılaşma protokolu və ilkin ödəniş üzrə qaimə-faktura

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

84. Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” qanununa istinadən, malların qiymətindəki dəyişikliyin satınalma müqaviləsinə təsirinin hesablanması üsulu kim tərəfindən müəyyənləşdirilir?

- A) Hər iki tərəfin razılığı ilə müəyyən olunmuş azad inspektor tərəfindən
- B) Podratçı tərəfindən
- C) Müvafiq icra hakimiyyəti orqanı tərəfindən
- D) Satınalanın azad agentı tərəfindən
- E) Satınalan tərəfindən

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

85. Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” qanununa istinadən, tender qalibi iflasa uğrayarsa nə baş verir?

- A) Satınalma müqaviləsi ləğv edilir
- B) Podratçı tenderdə qalib gələn tərəfi məhkəməyə verir
- C) Tender qalibi ikinci ən yüksək qiymət təklif edən tərəf olur
- D) Tenderdə qalib gələn tərəfin mal varlığı müsadirə olunur
- E) Bir daha tender keçirilməmək şərti ilə ləğv olunur

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

86. Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” qanununa istinadən, hər malgöndərən (podratçı) maksimum neçə qiymət katirovkası təqdim edə bilər?

- A) Maksimum 3 qiymət katirovkası
- B) Yalnız 1 qiymət katirovkası
- C) İstənilən qədər qiymət katirovkası göndərə bilər
- D) Qarşılıqlı razılaşma ilə 3 qiymət katirovkası
- E) Maksimum 5 qiymət katirovkası

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

87. Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” qanununa istinadən, satınalan təşkilat təkliflərin verilməsinə maraq oyatmaq məqsədi ilə hansı addımları atır?

- A) Yalnız yerli mətbuatda çox oxunan qəzetlərdə bildiriş dərc etdirir
- B) Sadəcə podratçıların toplu şəkildə qeydiyyatdan keçdiyi elektron platformalarda elan verir
- C) Yerli və beynəlxalq miqyasda geniş yayılan mətbuat orqanında bildiriş dərc edir
- D) Satınalan təşkilat yalnız öz veb sahifəsində elan verir
- E) Çox oxunan iqtisadi-biznes jurnalında press-reliz yayımlayır

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

88. Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” qanununa istinadən, iki mərhələli tender prosedurunun birinci mərhələsində malgöndərənlərdən nə tələb olunmur?

- A) Məlgöndərenin adı və ünvanı
- B) Məlgöndərenin tender təklifinin qiyməti
- C) Məlgöndərenin təklif etdiyi mal və miqdarı
- D) Məlgöndərenin malının texniki parametrləri
- E) Məlgöndərenin peşə və texniki səriştəsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

89. Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” qanununa istinadən, təkliflərin qiymətləndirilməsi zamanı təkliflərin məzmunun bir biri ilə rəqabət aparan məlgöndərenlər tərəfindən bilinməməsi satınalma prosesinin hansı prinsipinə aiddir?

- A) Qanunilik prinsipi
- B) Etibarlılıq prinsipi
- C) Qiymət prinsipi
- D) Məxfilik prinsipi
- E) Keyfiyyət prinsipi

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

90. Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” qanununa istinadən, hansı halda tenderdə qalib gəlmiş podratçı subpodratçı ilə müqavilə imzalaya bilər?

- A) İşləri vaxtında təhvil verə bilmədiyi və subpodratçının razılığı olduğu halda
- B) Müqavilə müddətinə 10 bank günü qalmış müvafiq icra orqanı hesabat tələb edərsə
- C) İşin yarısı texniki işlərdən ibarət olduğu və podratçının icazəsi olduğu halda
- D) Müqavilənin müddəti 1 ildən az olarsa və satınalan təşkilat müqaviləni uzatmaq istəməzsə
- E) Satınalan təşkilatın razılığı və tenderin əsas şərtlər toplusunda nəzərdə tutularsa

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

91. Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” qanununa istinadən, satınalma müqaviləsinin bağlanması üçün hansı sənəd əsas götürülür?

- A) Tender nəticələri haqqında yekun protokol
- B) Tender qalibinin tenderdə qalib gəlməsi ilə bağlı imzaladığı protokol
- C) Satınalma müqaviləsi üçün tender qalibinin zəmanət aktı
- D) Satınalan təşkilatın tender qalibi ilə əməkdaşlıq etmək istəyi haqqında razılıq məktubu
- E) Satınalan təşkilat ilə tender qalibi arasındakı razılaşma aktı

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

92. Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” qanununa istinadən, tender təklifinin təminatı hansı halda təxirə salınır və qaytarılır? (“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən).

- A) Tenderdə ilk 3 yerdən birini tutmayan iddiaçılara tenderin nəticələrinə dair qərar qəbul olunduqdan sonra
- B) Tender prosedurları ləğv olunmadıqda
- C) Tender təkliflərinin qüvvədə olduğu müddət qurtardıqda
- D) Satınalma müqaviləsi imzalandıqdan və tender qalibinə müqavilənin yerinə yetirilməsi üçün təminat verildikdən sonra
- E) Tender təklifinin qüvvədə olma müddətinin uzadılması təklifini qəbul etməyən iddiaçılara tender təkliflərinin qüvvədə olma müddəti bitdikdən sonra

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu

93. Verilənlərdən biri təchizat zəncirinin iştirakçıları arasında baş verə biləcək münaqişələrin nəticəsi ola bilər

- A) Şəffaflığın artırılması
- B) Təchizat zamanı proseslərin qısaldılması
- C) Təchizat məqsədlərinə çatma bilməmək
- D) Təchizatın effektiv şəkildə həyata keçirilməsi
- E) Xidməti fəaliyyətin artırılması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Prof.Dr.Mehmet Necdet Timur və s. Təchizat Zəncirinin İdarəedilməsi. Anadolu Universiteti. Eskişehir, Yanvar 2013. İSBN: 978-976-06-1552-8

94. Verilənlərdən biri təchizat zəncirinin rasionall idarəedilməsi və fəaliyyətlərin müəyyən olunmasında daha vacibdir.

- A) Tədbiq
- B) Təşkilatlar arası struktur
- C) Elmi texnologiyalar
- D) Planaşdırma
- E) Həcm

Testin çətinlik dərəcəsi: orta

İstinad: Prof.Dr. Mehmet Necdet Timur və s., Təchizat Zəncirinin İdarəedilməsi, Anadolu Universiteti, Eskişehir, Yanvar 2013, İSBN: 978-976-06-1552-8

95. Aşağıdakı təchizat zənciri yanaşmalardan hansı daha ucuz mal və material əldə etmə düşüncəsinə aiddir?

- A) Strateji yanaşma
- B) Proses yanaşması
- C) Logistika yanaşması
- D) Funksional yanaşma
- E) Təchizat yanaşması

Testin çətinlik dərəcəsi: orta

İstinad: Prof.Dr.Mehmet Necdet Timur və s. Təchizat Zəncirinin İdarəedilməsi. Anadolu Universiteti. Eskişehir, Yanvar 2013. İSBN: 978-976-06-1552-8

96. Malın mənşə ölkəsinin təyini ekspertizası nə üçün aparılır?

- A) Mal növünü, onun təyinatını və digər xüsusiyyətlərini təyin etmək üçün
- B) Tarif və qeyri-tarif tənzimləmə tədbirlərini həyata keçirmək üçün
- C) Təqdim edilmiş malın mövqe və submövqeyini təyin etmək üçün
- D) Malın konkret göstəricilərini və ya əlamətlərini təyin etmək üçün
- E) İki obyekt arasındakı oxşarlıqları müəyyən etmək üçün

Testin çətinlik dərəcəsi: çətin

İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük Ekspertizası. Qanun nəşriyyatı. Bakı, 2003

97. Gömrük ekspertizası üçün radiasiyalı yüklərdən prob götürülərkən hansı qaydalara riayət olunmalıdır?

- A) Gömrük qaydalarına
- B) Ekspertizanın keçirilmə qaydalarına
- C) Təhlükəsizlik qaydalarına
- D) Sanitar-gigiyena qaydalarına
- E) Malın gömrük ərazisində yerləşdirilməsi qaydalarına

Testin çətinlik dərəcəsi: asan

İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük Ekspertizası. Qanun nəşriyyatı. Bakı, 2003

98. Hansı halda radioaktiv materialların gömrük sərhəddindən keçirilməsinə icazə verilir?

- A) Müvafiq təşkilatın xahişi ilə Nazirlər Kabinetinin yazılı icazə ilə
- B) Şifahi bəyan edilməsi kifayətdir
- C) Mütləq şəkildə yazılı halda bəyan edilməlidir
- D) Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin göstərişi olmalıdır
- E) Müvafiq İcra hakimiyyətinin yazılı icazə əsasında

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Gömrük Ekspertizasının Aparılması Qaydaları" haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

99. "Dövlət satınalmaları haqqında" Qanunda malların ehtimal olunan qiyməti dedikdə nə başa düşürsünüz?

- A) malların orta bazar qiyməti
- B) malların maksimal bazar qiyməti
- C) malların minimal bazar qiyməti
- D) malların istehsal nöqtəsində olan qiyməti
- E) malların gömrük qiyməti

Testin çətinlik dərəcəsi: orta

İstinad: Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunu .Bakı şəhəri, 27 dekabr 2001-ci il . № 245-IIQ. Səh.2. m 2

100. Aşağıdakılardan hansı gömrük ekspertizasının predmetinə aiddir?

- A) Gömrük nəzarəti obyektinin təyinatı
- B) Mallardan götürülən prob və nümunələr
- C) XİF-in mal nomenklaturasına uyğun malların təsnifatı
- D) Hazır məhsulların çıxış norması
- E) Kəmiyyət və növün müəyyənləşdirilməsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük Ekspertizası. Qanun nəşriyyatı. Bakı, 2003

101. Satınalan təşkilat hansı halda satınalma tenderini davam etdirmir

- A) Tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda
- B) Tender təklifi vermiş iddiaçıların sayı beşdən az olduqda
- C) Tender təklifi vermiş iddiaçıların sayı yeddindən az olduqda
- D) Tender təklifi vermiş iddiaçıların sayı üç olduqda
- E) Tender təklifi vermiş iddiaçıların sayı 9 dan az olduqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanunu .Bakı şəhəri, 27 dekabr 2001-ci il . № 245-IIQ.. maddə 11. Səh.9

102. Hava kompressorunun poşen qrupunun dövlət satınalmalarında ehtimal olunan qiymətlərinin açıq informasiya üsulu ilə hesablanması zamanı qiyməti 1000 manat, analoq üsulu ilə 1200 manat, sorğu üsulu ilə 900 manat müəyyən edilib. Hava kompressorunun poşen qrupunun dövlət satınalmalarında ehtimal olunan qiyməti hansı cabadakıdır?

- A) 900 manat
- B) 1000 manat
- C) 1200 manat
- D) 1034 manat
- E) 1033 manat

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması üsulları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 18 mart tarixli 106 nömrəli Qərarı . m.2. 2.

103. Keyfiyyət malların nəyini bildirir?

- A) Malların mənşə əlamətini
- B) Tələbatı ödəmə qabiliyyətini
- C) İstehsal prosesinin məqsədəuyğunluğunu
- D) Xassə və xüsusiyyətini
- E) Gömrük rejimlərini

Testin çətinlik dərəcəsi: çətin

İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkəraliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük Ekspertizası. Qanun nəşriyyatı. Bakı, 2003

104. Hansı halda icazə sertifikatına inzibati orqan tərəfindən xitam verilir?

- A) Nümunə təbii mühitə əlaqəli ekspert tərəfindən buraxıldıqda
- B) Nümunə məhv edildikdə

- C) Mal sahibi dəyişdikdə
 - D) İcazə sertifikatı itirildikdə
 - E) Etibarsız hesab edilmiş icazə sertifikatı inzibati orqana təhvil verildikdə
- Testin çətinlik dərəcəsi: asan
İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük Ekspertizası. Qanun nəşriyyatı. Bakı, 2003

105. Malların barter yolu ilə ixracı zamanı gömrük orqanları tərəfindən tələb olunmayan sənədi göstərin.

- A) Qaimə
- B) İxracatçı ilə istehsalçı arasında bağlanan müqavilə
- C) Xarici tərəflə barter müqaviləsi
- D) Malın mənşə sertifikatı
- E) Uçot kartoçkası

Testin çətinlik dərəcəsi: asan
İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük Ekspertizası. Qanun nəşriyyatı. Bakı, 2003

106. Alıcının qymətinin ödəyərək bilavasitə istehsalçı zavodun anbarından malı təhfil alıb və Azərbaycan Respublikasına idxal edir. Bu hal alqı- satqı kontraktında hansı inkoterms şərti ilə ifadə edilir.

- A) CİF- şərti
- B) CFR - şərti
- C) EXW - şərti
- D) FOB- şərti
- E) DDP- şərti

Testin çətinlik dərəcəsi: asan
İstinad: «Incoterms» Ticarət terminlərinin təfsirinin Beynəlxalq Qaydaları. Azərbaycan dilində.
Bakı: 2015. s.7.

107. Alıcı almaq istədiyi malın satıcı tərəfindən ixrac sənədləri (gömrük, mənşə sertifikatı və s.) hazır vəziyyətdə, satıcının ölkəsinə yüklənməyə göndərdiyi avtomobilə təhfil verilməsin istəyirsə hansı inkoterms şərti ilə kontrakt bağlamalıdır

- A) «DAT» - terminala çatdırma
- B) «CIF» - dəyər, sığorta və fraxt
- C) «EXW» - franko zavod
- D) «FOB»-franko göyörtə
- E) «FCA» - franko daşıyıcı

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Incoterms» Ticarət terminlərinin təfsirinin

Beynəlxalq Qaydaları. Azərbaycan dilində.

Bakı: 2015. s.8

108. «DDP» - Delivered Duty Paid (Rüsüm ödənilməklə çatdırılma) - inkoterms şərti üçün hansı cavab daha doğrudur?

A) Alıcı - yük onun anbarına çatdıqdan sonra malın invoys qiymətətin , daşıma, gömrük , lisenziya xərclərin satıcıya ödəyir

B) Alıcı - yük onun anbarına çatdıqdan sonra yalnız malın invoys qiymətətin satıcıya ödəyir

C) Alıcı yükü satıcının ölkəsinin çıxış gömrük postunda qəbul edərək yalnız invoys dəyərini ödəyir

D) Yük bilavasitə istehsal zavodunda alınaraq , invoys dəyəri ödənilir

E) Yük alıcının ölkəsində alınır, və alıcı idxak gömrük rüsumun ödəyir

Testin çətinlik dərəcəsi: orta

İstinad: «Incoterms» Ticarət terminlərinin təfsirinin

Beynəlxalq Qaydaları. Azərbaycan dilində.

Bakı: 2015. s.9

109. Azərbaycan Respublikasına Yaponiyadan dəzgahın idxal üçün Yapon şirkəti ilə hansı inkoterms şərti kontrakt bağlaması , risk və xərclər baxımından ən optimaldır (Yük Niihama limanında yüklənir Poti limanına gəmi ilə, Poti limanından Bakı şəhərinə avtomobillə daşınacaq)

A) DAT

B) FOB

C) EXW - şərti

D) CFR

E) DDP

Testin çətinlik dərəcəsi: orta

İstinad: «Incoterms» Ticarət terminlərinin təfsirinin

Beynəlxalq Qaydaları. Azərbaycan dilində.

Bakı: 2015. s.10

110. FOB – Free on Board inkotrms şərtindən hansı növ nəqliyyat vasitələri ilə daşımalarda istifadə oluna bilər

A) Boru nəqliyyatı

B) Su nəqliyyatı

C) Avtomobil nəqliyyatı

D) Dəmiryol nəqliyyatı

E) Hava nəqliyyatı

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Incoterms» Ticarət terminlərinin təfsirinin

Beynəlxalq Qaydaları. Azərbaycan dilində.

Bakı: 2015. s.11

111. İdxal olunan malın zavoddan alınma xərci 10000 manat, daşıma zamanı sığorta xərcləri-500 manat , gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri - 3000 min manat, alındığı yerdə yüklmə xərcləri - 300 manat olarsa malın sövdələşmə qiyməti üsulu ilə gömrük dəyəri neçə manat olar

A) 10000

B) 13000

C) 13500

D) 13800 manat

E) 13300

Testin çətinlik dərəcəsi: asan

İstinad: Gömrük tarifi haqqında

Azərbaycan Respublikasının Qanunu

112. SOCAR-ın Baş ofisində və Struktur Vahidində fəaliyyət göstərən, təchizat və satınalma funksiyalarını yerinə yetirən ixtisaslaşmış struktur bölmə hansıdır?

A) Tender komissiyası

B) İxtisaslaşmış Təchizat Bölməsi

C) Ehtiyatların idarə edilməsi bölməsi

D) Texniki istehsalat şöbəsi

E) Material sərfinin uşotuna nəzarət şöbəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Satınalmaların təşkili və idarə olunması haqqında normativ sənədlər toplusu. SOCAR-ın 31.07.2009-cu il tarixli

105 nömrəli əmr.

113. Səmərəli Dəyər dedikdə nə başa düşülür?

A) Malın alınmasına çəkilən minimal xərclər

B) Xərclərdən başqa , işin kəfiyyəti, zamanında yerinə yetirilməsini və s nəzərə alan dəyər

C) Satın alınan malların müvafiq normaların tələblərinə uyğun olaraq müəyyən edilən bazar qiyməti

D) Müəyyən edilmiş normalardan daha aşağı olan qiymət

E) Satın alınan malların normaların maksimal və minimal qoymətlər arasında dəyər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Satınalmaların təşkili və idarə olunması haqqında normativ sənədlər toplusu. SOCAR-ın 31.07.2009-cu il tarixli

105 nömrəli əmri . S.21.

114. SOCAR - ın Satınalmalar Komitəsinin tərkibi müəyyən edilməsi hansı cavabda düz göstərilib?

A) Seçki üsulu ilə müəyyən edilir

B) Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Rəisi tərəfindən müəyyən olunur

C) Dövlət Satınalmalar Komitəsinin rəhbəri tərəfindən müəyyən olunur

D) SOCAR-ın prezidenti tərəfindən müəyyən olunur

E) SOCAR-ın vitse-prezident tərəfindən müəyyən olunur

Testin çətinlik dərəcəsi: orta

İstinad: Satınalmaların təşkili və idarə olunması haqqında normativ sənədlər toplusu. SOCAR-ın 31.07.2009-cu il tarixli

105 nömrəli əmri . S.21.

115. SOCAR ın Struktur Vahidlərində fəaliyyət göstərən İxtisaslaşmış Təchizat Bölməsi nın vəzifəsidir

A) Kartoteka üçün Müqavilə Sənədlərinin Qovluğunu hazırlamaq

B) Müqavilə imzalanana dək podratçılarla danışıqların aparılmasını təşkil etmək;

C) Satınalmalar qrupunun işini əlaqələndirmək

D) Müsabiqəyə Dəvət Sənədlərini hazırlamaq

E) Satınalam proqnozların yuxarı təchizat bölməsinə təqdim etmək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Satınalmaların təşkili və idarə olunması haqqında normativ sənədlər toplusu. SOCAR-ın 31.07.2009-cu il tarixli

105 nömrəli əmri . M. 1.2.7.

116. Satınalmaların müvafiq səviyyədə planlaşdırılmasını aparmaq, proqnozları yuxarı təchizat bölməsinə təqdim etmək və yerinə yetirilməsinə nəzarət etmək kimin vəzifə borcudur? ;

- A) Əlaqələndirici Şəxsin
- B) Sifarişçinin
- C) İxtisaslaşmış Təchizat Bölməsinin
- D) SOCAR - ın Satınalmalar Komitəsinin
- E) Satınalmalar qrupunun

Testin çətinlik dərəcəsi: asan

İstinad: Satınalmaların təşkili və idarə olunması haqqında normativ sənədlər toplusu. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri . M. 1.2.5.

117. İstehsalat şöbəsinin (sexinin) carı tələbatın kim aşkarlayır?

- A) İstehsalat şöbəsinin (sexinin) rəisi
- B) Təchizat şöbəsinin rəis müavini
- C) Təchizat şöbəsinin rəisi
- D) Satınalmalar qrupu
- E) Əlaqələndirici Şəxsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Satınalmaların təşkili və idarə olunması haqqında normativ sənədlər toplusu. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri . M. 1.2.5.

118. Sifarişçi mallara (işlərə və xidmətlərə) tələbatı aşkarladıqdan və ya proqnozlaşdırdıqdan sonra təkliflərini kimə təqdim edir?

- A) Əlaqələndirici Şəxsə
- B) İxtisaslaşmış Təchizat Bölməsinə
- C) Müəssisə Rəhbərinə
- D) Satınalmalar qrupuna
- E) Texniki İstehsalat şöbəsinə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Satınalmaların təşkili və idarə olunması haqqında normativ sənədlər toplusu. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri . M. 1.2.5.

119. Seçmə müsabiqə metodunda müsabiqə iştirakçılarının siyahısını kim hazırlamalıdır?

- A) Satınalmalar qrupu və Müəssisə Rəhbəri
- B) SOCAR - ın Satınalmalar Komitəsinin 7 üzvündə biri
- C) Əlaqələndirici Şəxsin
- D) İxtisaslaşmış Təchizat Bölməsi və Sifarişçi

E) Əlaqələndirici Şəxsi və Satınalmalar qrupunun üzvləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Satınalmaların təşkili və idarə olunması haqqında normativ sənədlər toplusu. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri . M. 1.2.5.

120. SOCAR - ın İdarələrində olan şöbələr növbəti il üçün tələbat proqnozlarını həmin İdarənin İxtisaslaşmış Təchizat Bölməsinə hansı tarixədək təqdim etməlidir?

A) Dekabr ayının 28 -dək

B) Oktyabr ayının 15 -dək

C) Noyabr ayının 30-dək

D) Oktyabr ayının 30-dək

E) Noyabr ayının 1 -dək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Satınalmaların təşkili və idarə olunması haqqında normativ sənədlər toplusu. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri . S.75

121. SOCAR da Satınalmalara dair hüquqi sənədlərin əsli (yəni müqavilələr, zəmanətlər, təminatlar, ana şirkətinin zəmanəti, sığorta şəhadətnamələri və s.) saxlanılma şərtləri hansı cavabda düz göstərilir?

A) Yanğına davamlı şkafda hər Struktur Vahid üzrə Təchizat bölməsində saxlanmalıdır

B) Hər bir Struktur Vahidi üzrə Kargüzarlıq Xidmətində saxlanmalıdır

C) SOCAR ın hər bir idarəsinin Arxivində

D) SOCAR - ın Satınalmalar Komitəsində Yanğına davamlı şkafda

E) Təchizat əməliyyatı bitdikdən sonra yandırılmalıdır

Testin çətinlik dərəcəsi: asan

İstinad: Satınalmaların təşkili və idarə olunması haqqında normativ sənədlər toplusu. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri . S. 76

122. İntentara aid müqavilə və satınalma sifarişinin əslinin nüsxəsinin saxlama müddəti müqavilə başa çatdıqdan sonra neçə il saxlanmalıdır.

A) 3 il

B) 10 il

C) 7 il

D) 5 il

E) 1 il

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Satınalmaların təşkili və idarə olunması haqqında normativ sənədlər toplusu. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri . S.77.

123. Dizayn, elmi-tədqiqat və ilk mərhələdə iş həcimini və spesifikasiyasını təyin etmək mümkün olmayan malların satın alınmasında hansı (satınalma) müsabiqə metodundan istifadə oluna bilər?

- A) İki mərhələli Müsabiqə
- B) Elektron Hərrac
- C) seçmə müsabiqə
- D) Məhdud iştiraklı tender
- E) Açıq tendə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Satınalmaların təşkili və idarə olunması haqqında normativ sənədlər toplusu. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri . M. 1.2.5.

124. Satınalmaların normativ sənədlərə uyğun aparılmasını təmin etmək, satınalmalar qrupunun işini əlaqələndirmək və üzvlərini Satınalmalara dair qaydalarla təlimatlandırmaq kim tərəfindən həyata keçirilir?

- A) Təchizat şöbəsinin rəisi
- B) Əlaqələndirici Şəxs
- C) Satınalmalar qrupunun rəhbəri
- D) Struktur vahidinin Rəhbəri
- E) Təchizat şöbəsinin rəis müavini

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Satınalmaların təşkili və idarə olunması haqqında normativ sənədlər toplusu. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri . M. 1.2.5.

125. SOCAR-ın Struktur Vahidlərində Satınalmalar qrupunun tərkibi hansı cavabda düzgün göstərilir

- A) Malgöndərən təşkilatın və Sifarişçinin nümayəndələrindən ibarət olur
- B) SOCAR ın Baş ofisi əməkdaşı və Malgöndərəndən ibarət olur
- C) İxtisaslaşmış Təchizat Bölməsi və Sifarişçinin nümayəndələrindən ibarət olur
- D) Yalnız müstəqil ekspertlərdən və Əlaqələndirici şəxsdən ibarət olur
- E) SOCAR - ın Satınalmalar Komitəsinin 7 üzvündən ibarət olur

Testin çətinlik dərəcəsi: orta

İstinad: Satınalmaların təşkili və idarə olunması haqqında normativ sənədlər toplusu. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri . M. 1.2.5.

126. SOCAR da İki Zərf Prinsipi ilə Satınalmalar hansı cavabda düz göstərilib?

- A) Malın qiymət təklifi bir birinin içinə ydrləşən iki zərfdə təqdim olunmasıdır
- B) Malın qiymətinin minimum və masimum qiymət təklifi ayrı ayrı iki zərfdə təqdim olunmasıdır
- C) Malın maya dəyəri və mənfəət təkliflərin ayrı-ayrı zərflərdə təqdim olunmasıdır
- D) Saxtalaşma halın qarşısı alınması üçün iki eyni təklifli zərfdən istifadə edilir
- E) Malın texniki və maliyyə təkliflərin ayrı-ayrı zərflərdə təqdim olunmasıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Satınalmaların təşkili və idarə olunması haqqında normativ sənədlər toplusu. SOCAR-ın 31.07.2009-cu il tarixli 105 nömrəli əmri . M. 1.2.5.

127. Incoterms nə deməkdir?

- A) Beynəlxalq müqavilələrin satış üzrə açar elementləri
- B) Məhsul göndərmə müqavilələrinin açar elementləri
- C) Tədarük prosesində bağlanan müqavilələrin açar elementləri
- D) İstehsal prosesində bağlanmış müqavilələrin əsas elementləri
- E) Xərclərin müəyyənləşdirilməsi üzrə bağlanmış müqavilələrin açar elementləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: Incoterms şərtləri.

<https://www.tradefinanceglobal.com/freight-forwarding/incoterms/>,
25.10.2018

128. Hansı halda yüklərin daşınma marşrutu şəhər icra hakimiyyəti, DYP və Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılır?

- A) Rayon tərkibinə daxil olan şəhər hüdudundan keçdikdə
- B) Magistral avtomobil yollarından keçdikdə
- C) Rayonlardakı iri yaşayış məntəqələrindən keçdikdə
- D) Respublika əhəmiyyətli şəhər hüdudundan keçdikdə
- E) Naxçıvan muxtar Respublikasının ərazisindən keçdikdə

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 yanvar 2000-ci il tarixli 10 №-li qərarı

129. Malların bu və ya digər dərəcədə tədqiqi ilə əlaqədar olaraq ekspertizaların hansı növü mövcud deyildir?

- A) Əmtəəçilik ekspertizası
- B) Fərqləndirmə ekspertizası
- C) Texnoloji ekspertiza
- D) Təsnifat ekspertizası
- E) Materialların ekspertizası

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük ekspertizası. Bakı, 2003

130. Əmtəəçilik ekspertizası nə üçün aparılır?

- A) Ölkə ərazisinə gətirilən və bu ərazidən aparılan malların tarif və qeyri tarif tənzipləmə tədbirlərini həyata keçirmək üçün
- B) Malın konkret göstəricilərini və ya əlamətlərini təyin etmək üçün
- C) Malın növünü, onun təyinatını, vəziyyətini, əsas istehlak xüsusiyyətlərini, mövcud çatışmazlıqlarını, markasını, cinsini və s. özəlliklərinin təyin etmək üçün
- D) Malın gömrük sərhəddindən keçirildiyi anda bu mal üçün faktiki ödənilmiş və ya ödəniləcək qiyməti müəyyənləşdirmək üçün
- E) Malın əmtəə pozisiyası və subpozisiyasını, daha doğrusu malın kodunu təyin etmək üçün

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük ekspertizası. Bakı, 2003

131. Gömrük ekspertizası hansı müddətdə aparılır?

- A) Material və sənədlərin gömrük laboratoriyasına daxil olduğu gündən sonrakı iş günündən 20 iş günü müddətinə
- B) Material və sənədlərin gömrük laboratoriyasına daxil olduğu gündən 20 gün müddətinə
- C) Material və sənədlərin gömrük laboratoriyasına daxil olduğu gündən sonrakı iş günündən 30 gün müddətinə
- D) Material və sənədlərin gömrük laboratoriyasına daxil olduğu gündən iş günündən 25 iş günü müddətinə

E) Material və sənədlərin gömrük laboratoriyasına daxil olduğu gündən sonrakı iş günündən 20 gün müddətinə

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük ekspertizası. Bakı, 2003., Gömrük ekspertizasının aparılması Qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 avqust 2013 tarixli 232 sayılı qərarı

132. Sığorta ehtiyatları nə üçün yaradılır?

A) Məhsulların mövsümi istehlakı zamanı ticarət prosesinin kəsilməzliyi üçün

B) Məhsulgöndərənin planlaşdırılmamış şəkildə məhsul göndərilməsini dayandırması zamanı ticarət prosesinin kəsilməzliyi üçün

C) Məhsulgöndərənin məhsul nəqləməsi mövsümi xarakter daşdıqda ticarət prosesinin kəsilməzliyi üçün

D) Ticarət müəssisəsinin məhsullara növbəli çatdırmalar arasında planlı ehtiyacının olduğu halda ticarət prosesinin kəsilməzliyi üçün

E) Mövsümi xarakterli məhsullara ehtiyacın artdığı hallarda ticarət prosesinin kəsilməzliyi üçün

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: A.M.Гаджинский. Практикум по логистике. Москва, 2012

133. Material ehtiyatları; 1 yanvar üçün – 30 ton, 1 fevral üçün -40 ton, 1 mart üçün -30 ton, 1 aprel üçün-60 ton, 1 may üçün- 50 ton, 1 iyun üçün -30 ton, 1 iyul üçün-30 ton olub, orta yarımillik ehtiyat miqdarını tapın.

A) 20

B) 35

C) 40

D) 45

E) 50

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: A.M.Гаджинский. Практикум по логистике. Москва

134. Aşağıdakılardan hansı avtomobil nəqliyyatının əsas üstünlüklərindəndir?

A) Tariflər aşağı, xüsusilə tranzit göndərmələr üçün güzəştlər böyükdür

B) Məhsuldarlığı yüksəkdir

C) “Qarıdan qarıya” yükləri daşıya bilir

- D) İqlim şərtlərindən asılı deyil
- E) Göndərmələrin sürəti kiçikdir

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: А.М.Гаджинский. Практикум по логистике. Москва, 2012

135. Hava nəqliyyatının əsas çatışmazlıqlarından hansı aşağıda qeyd edilmişdir?

- A) Daşıma prosesi etibarlıdır
- B) Daşımaların maya dəyəri yüksəkdir
- C) Yükdəşimələrin sürəti yüksəkdir
- D) Daşımalar yüksək kapital, enerji və material tutumludur
- E) Daşıma marşrutları qısamdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: А.М.Гаджинский. Практикум по логистике. Москва, 2012

136. Dəmiryol nəqliyyatının üstünlükləri hansı cavabda tam düzgün göstərilmişdir? 1. Yüklər kifayət qədər yaxşı saxlanılır, 2. Uzaq məsafələrə yüklərin daşınması mümkündür, 3. İqlim şərtlərindən asılı deyil, 4. Yüklər çox yüksək sürətlə daşınır, 5. Tariflər aşağı, xüsusilə tranzit göndərmələr üçün güzəştlər böyükdür

- A) 1,4,5
- B) 3,5
- C) 2,4,5
- D) 1,3,5
- E) 2,3,5

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: А.М.Гаджинский. Практикум по логистике. Москва, 2012

137. Hansı müqavilələrə Fraxt müqavilələri deyilir?

- A) Yüklərin vahidlərinin dəmiryol nəqliyyatı ilə daşınması üçün bağlanan müqavilələrə
- B) Yüklərin vahidlərinin hava nəqliyyatı ilə daşınması üçün bağlanan müqavilələrə
- C) Yüklərin vahidlərinin su nəqliyyatı ilə daşınması üçün bağlanan müqavilələrə
- D) Yüklərin vahidlərinin avtomobil nəqliyyatı ilə daşınması üçün bağlanan müqavilələrə

E) Yüklə vahidlərinin boru kəməri nəqliyyatı ilə daşınması üçün bağlanan müqavilələrə

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: А.М.Гаджинский. Практикум по логистике. Москва, 2012

138. Çarter (partiya) müqavilələri hansı məqsədlə bağlanır?

A) Yükdəşiyənlərlə yüklə sahibləri arasında müəyyən müddət ərzində (taym-çarter) bir və ya bir neçə ardıcıl reyslərin həyata keçirilməsi üçün

B) Yüklə xətləri onların fəaliyyət xüsusiyyətlərinə görə müxtəlif giriş məntəqələrində yüklərin növbəti reys və ya reyslər üçün vaxtında rəsmiləşdirilməsi üçün

C) Yüklə vahidi kimi nəzərdə tutulan məhsullarla gəmi tam doldurulmadıqda gəminin yüklə yerlərinə ixtiyari kütləvi yüklə əlavə edə bilmək üçün

D) Fraxtlaşma faktının və onun əsas şərtlərinin (gəminin adı, yüklərin növü, kəmiyyəti və s.) əvvəlcədən qeyd edilməsi üçün

E) Yükdəşiyənlərlə yüklə sahibləri arasında müəyyən müddət ərzində (taym-çarter) bir və ya bir neçə paralel reyslərin həyata keçirilməsi üçün

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: Т.İманов. Логистиканын əsasları. II hissə. Bakı, 2005

139. Təyinat limanındakı yüklə anbarlarına daxil olan yüklə hansı müddət ərzində saxlanıldıqda anbar saxlama xərcləri tutulmur?

A) 36

B) 18

C) 24

D) 72

E) 48

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: А.М.Гаджинский. Практикум по логистике. Москва, 2012

140. Xarici ölkələrdən hansı tullantıların saxlanmaq və basdırılmaq üçün Azərbaycan ərazisinə daşınmasına ölkə ərazisindən tranzit yolu ilə aparılmasına icazə verilmir?

A) Kimyəvi və toksik tullantıların

B) Radioaktiv və plastik tullantıların

C) Radioaktiv və toksik tullantıların

D) Toksik tullantıların

E) Kimyəvi tullantıların

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 yanvar 2000-ci il tarixli 10 №-li qərarı

141. Təhlükəli maddə və məmulatların daşıma marşrutlarının razılaşdırılması üçün avtonəqliyyat müəssisələri onların daşınmasına neçə gün qalmış lazımı sənədləri DYP-yə təqdim etməlidirlər?

- A) Ən azı 7 gün
- B) Ən azı 15 gün
- C) Ən azı 30 gün
- D) Ən azı 3 gün
- E) Ən azı 10 gün

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 yanvar 2000-ci il tarixli 10 №-li qərarı

142. Təhlükəli yük daşıyan avtomobil sürücüsü hansı halda avtomobili idarəetməyə buraxılır?

- A) DYP və Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmış proqram əsasında xüsusi hazırlıqdan keçdikdən sonra
- B) Səhiyyə Nazirliyi və Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmış proqram əsasında xüsusi hazırlıqdan keçdikdən sonra
- C) Fövqəladə Hallar Nazirliyinin proqramı əsasında xüsusi hazırlıqdan keçdikdən sonra
- D) DYP və Bakı Nəqliyyat İdarəsi ilə razılaşdırılmış proqram əsasında xüsusi hazırlıqdan keçdikdən sonra
- E) Səhiyyə Nazirliyi və ARDNŞ ilə razılaşdırılmış proqram əsasında xüsusi hazırlıqdan keçdikdən sonra

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 yanvar 2000-ci il tarixli 10 №-li qərarı

143. Təhlükəli yüklər nəqliyyat vasitələri karvanları ilə daşınarkən düzənlik yerlərdən keçən yol sahələrində hərəkət zamanı karvandakı nəqliyyat vasitələri arasında nə qədər məsafə olmalıdır?

- A) Ən azı 30 metr
- B) Ən azı 100 metr

- C) Ən azı 50 metr
- D) Ən azı 150 metr
- E) Ən azı 300 metr

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 yanvar 2000-ci il tarixli 10 №-li qərarı

144. Hansı təhlükəli yüklər üçün istifadə edilən vaqon-sisternlər, qazanlar və xüsusi konteynerlər «Təzyiq altında işləyən tutumların təhlükəsiz istismar Qaydaları»nın tələblərinə cavab verməlidir?

- A) 100°S temperaturda, yaxud 0,15 Mpa-dan yüksək təzyiqdə nəql edilən və ya bu təzyiqdə boşaldılan
- B) 30°S temperaturda, yaxud 0,20 Mpa-dan yüksək təzyiqdə nəql edilən və ya bu təzyiqdə boşaldılan
- C) 80°S temperaturda, yaxud 0,09 Mpa-dan yüksək təzyiqdə nəql edilən və ya bu təzyiqdə boşaldılan
- D) 50°S temperaturda, yaxud 0,07 Mpa-dan yüksək təzyiqdə nəql edilən və ya bu təzyiqdə boşaldılan
- E) 60°S temperaturda, yaxud 0,08 Mpa-dan yüksək təzyiqdə nəql edilən və ya bu təzyiqdə boşaldılan

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: Təhlükəli yüklərin dəmir yolu nəqliyyatı ilə daşınması qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 noyabr 2000-ci il tarixli 207 №-li qərarı

145. Tədarükat metodlarından olan “Bir partiya ilə məhsulların tədarükü” metodunun əsas xüsusiyyətlərini qeyd edin.

- A) Sənədləşmələrin həcmi azalır, rəsmiləşdirmə sadələşir, yüksək ticarət güzəştləri edilməsinə şərait yaradır, sifariş edilən partiyanın tam göndərilməsinə zəmanət verir
- B) Xammal, material və dəstləşdirici məmulatları alan istehlakçı firmalar istehsalı planlaşdırılan məhsulun buraxılışını tezləşdirir
- C) İstehsal ehtiyatlarının səviyyəsini normallaşdırır, dövriyyə vəsaitlərinin dövr sürətini artırır
- D) Ucuz və tez istehlak olunması nəzərdə tutulan məhsulların alınması zamanı istifadə edilir
- E) Ayır-ayrı mal-materialların alınmasına tələbat yarandıqca məhsulgöndərənlərlə istehlakçılar arasında sifariş partiyalarının həcmi,

göndərilmə müddətləri və nəqliyyat vasitələrinin seçimi barədə şifahi və ya yazılı əlaqə yaradılır

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

146. Tədarükat metodlarından olan “qiymət cədvəlləri üzrə gündəlik alış” metodunun əsas xüsusiyyətlərini qeyd edin.

A) Sənədləşmələrin həcmi azalır, rəsmiləşdirmə sadələşir, yüksək ticarət güzəştləri edilməsinə şərait yaradır

B) Anbar təsərrüfatının yaradılması və anbarların saxlanması xərcləri azaldır

C) İstehsal ehtiyatlarının səviyyəsini normallaşdırır, dövriyyə vəsaitlərinin dövr sürətini artırır

D) Ucuz və tez istehlak olunması nəzərdə tutulan məhsulların alınması zamanı istifadə edilir

E) Ayrı-ayrı mal-materialların alınmasına tələbat yarandıqca məhsul göndərənlərlə istehlakçılar arasında sifariş partiyalarının həcmi, göndərilmə müddətləri və nəqliyyat vasitələrinin seçimi barədə şifahi və ya yazılı əlaqə yaradılır

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

147. Aşağıdakı cavablardan hansı sifariş anlayışını ifadə edir?

A) Müəssisələrlə tədarükat münasibətlərinə girən və onların göndəriləcək məhsullara hər hansı konkret vaxt kəsiyində potensial tələbatını əks etdirən sənəddir

B) Satınalan təşkilatla tender qalibi (qalibləri) arasında bağlanan və malların (işlərin və xidmətlərin) satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəddir

C) Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, dövlət tərəfindən bağlanmış beynəlxalq sazişlərə və müqavilələrə əsasən alınmış kreditlər üçün sənəddir

D) Məhsul göndərənlərdən zəruri kəmiyyətdə və razılaşdırılmış keyfiyyətdə lazımi məhsulların tələb olunan vaxtda göndərilməsi üzrə tələbləri özündə birləşdirən direktiv sənəddir

E) Satınalan təşkilatın tender şərtlərini əks etdirən və iddiaçılara təqdim edilən sənəddir

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

148. Aşağıdakı cavablardan hansı tələbnamə anlayışını ifadə edir?

A) Tədarükat münasibətlərində məhsullara hər hansı konkret vaxt kəsiyində potensial tələbatını əks etdirən sənəddir

B) Satınalan təşkilatla tender qalibi (qalibləri) arasında bağlanan və malların (işlərin və xidmətlərin) satın alınması ilə əlaqədar tərəflərin öhdəliklərini müəyyənləşdirən sənəddir

C) Azərbaycan Respublikası dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların büdcədən kənar fondların vəsaitinə aid edilən sorğudur

D) Məhsulgöndərənlərdən zəruri kəmiyyətdə və razılaşdırılmış keyfiyyətdə lazımi məhsulların tələb olunan vaxtda göndərilməsi üzrə tələbləri özündə birləşdirən direktiv sənəddir

E) Satınalan təşkilatın tender şərtlərini əks etdirən və iddiaçılara təqdim edilən sənəddir

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

149. Beynəlxalq təcrübədə kiçik partiyalarla məhsulgöndərmələr istisna olmaqla, firmalar tədarük işlərini sadələşdirmək üçün neçə və hansı rənglərdə olan sifariş nüsxələrindən istifadə edirlər?

A) 4; ağ-çəhrayı-mavi-yaşıl

B) 3; ağ-çəhrayı-yaşıl

C) 4; ağ-mavi-yaşıl-boz

D) 2; ağ-çəhrayı

E) 3; ağ-mavi-yaşıl

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

150. Beynəlxalq təcrübədə kiçik partiyalarla məhsulgöndərmələr istisna olmaqla, firmaların tədarük işlərini sadələşdirmək üçün tərtib etdikləri dörd rəngli sifariş nüsxələrindən 3-cü mavi rəngli nüsxə kimə verilir?

A) Vasitəçilərə

B) İstehsalçı firmanın maliyyə şöbəsinə

C) Sifarişçi firmanın maddi-texniki təchizat şöbəsinə

D) Arxivə

E) Məhsulgöndərənə

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

151. Tədiyyə tapşırıqları neçə gün ərzində banka təqdim edilməlidir?

A) Tərtib edildiyi 10 gün ərzində

B) Tərtib edildiyi 15 gün ərzində

C) Tərtib edildiyi 30 gün ərzində

D) Tərtib edildiyi 3 gün ərzində

E) Tərtib edildiyi 7 gün ərzində

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

152. Tədarükün planlaşdırılması hansı proseslə başlayır?

A) Maliyyə resurslarına tələbatın müəyyənləşdirilməsi ilə

B) Material resurslarına tələbatın müəyyənləşdirilməsi ilə

C) Məsrəflərin minimumlaşdırılması ilə

D) Bazarın araşdırılması ilə

E) İstehlakçıların müəyyənləşdirilməsi ilə

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

153. Materiallara tələbatın hesablanması istifadə edilən determinəşdirilmiş metodun hansı halda tətbiq edilir?

A) Gözlənilən tələbatın hesablanması üçün riyazi-statistik metodların tətbiqinə ehtiyac olduqda

B) Tələbatın hesablanmasında işçi heyətinin təcrübəsinə ehtiyac olduqda

C) Ucuz və tez istehlak olunması nəzərdə tutulan məhsullara ehtiyac olduqda

D) Bazarın təhlilinə kifayət qədər vaxt olmadıqda

E) Sifarişlərin yerinə yetirilməsi dövrü və eləcə də, materiallara tələbatın həcmi və yaranma vaxtı məlum olduqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

154. Resurslara tələbatın hesablanması metodlarından olan birbaşa hesablama metodunda məlumat üzrə materiallara tələbatın həcmi hansı düsturla tapılır? Q – məmulatın illik istehsal proqramı, H – hər bir məmulat üzrə material məsrəfi normasıdır.

A) $V=Q+H$

B) $V=Q/H$

C) $V=2Q \times H$

D) $V=Q \times H$

E) $V=H/Q$

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

155. Kiçik partiyalarla bir qaydada alış tədarük metodunun müsbət tərəfləri hansı variantda tam düzgün qeyd edilmişdir? 1. İstehsalı planlaşdırılan məhsulların buraxılışı tezləşir;2. Anbar əməliyyatları sadələşir;3. Anbarlara tələbat artır;4. Məhsulgöndərmələr üzrə sənədləşdirmə işləri və məsrəfləri azalır;

A) 1, 2, 3

B) 1, 2, 4

C) 1, 2

D) 1, 3

E) 2, 3, 4

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

156. Son məhsul istehsalı üçün lazım olan materialların tədarük edilməsi və ya xüsusi istehsalda hazırlanması məsələsinin həll edilməsi nə adlanır?

A) MOB (özün hazırla və ya al) məsələsi

B) Zəif (lean) istehsal

C) Dəqiq vaxtında metodu

D) Kanban metodu

E) Cırıldayan təkər effekti

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

157. Tədarük metodunun seçilməsi hansı amillərdən asılıdır?

A) Ehtiyatların saxlanması və yaradılması xərclərindən, materialların tərkibindən

B) Firmanın maliyyə vəziyyətindən, xidmətedici heyətə çəkilən xərclərdən

C) Son məhsulun mürəkkəbliyi dərəcəsindən, dəstləşdirici məmulatların və materialların tərkibindən

D) Dəstləşdirici məmulatların və materialların tərkibindən, nəqliyyat vasitələrinin sığortalanmasından

E) Anbarların saxlanması xərclərindən, son məhsulun mürəkkəbliyi dərəcəsindən

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

158. İstehsal və əmtəəlik ehtiyatların növləri hansı variantda tam düzgün göstərilmişdir?

A) Sığorta və mövsümi

- B) Cari, rüblük və illik
- C) Cari, sığorta və mövsümi
- D) İllik və rüblük
- E) Mövsümi, daimi, rüblük

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: А.М.Гаджинский. Логистика. Москва, 1999

159. Cari ehtiyatlar hansı variantda düzgün ifadə olunmuşdur?

- A) Ticarət proseslərində çatdırmalar arası növbəliliyin kəsilməzliyini təmin edir
- B) Tələbin qəfil artması nəticəsində istehsal prosesinin dayanmamasını təmin edir
- C) Mövsümi məhsullara olan ehtiyacı təmin edir
- D) Məhsul göndərənlərdən gələn məhsulun gözlənilməz gecikmələrinin istehsala və ticarətə təsirini minimuma endirir
- E) İstehsal və ticarət proseslərində çatdırmalar arası növbəliliyin kəsilməzliyini təmin edir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: А.М.Гаджинский. Логистика. Москва, 1999

160. Sifariş edilmiş məhsulun gecikməsi nəticəsində istehsal və ticarət prosesinə ziyan dəyməməsi üçün yaradılan ehtiyatlar hansıdır?

- A) Sığorta ehtiyatları
- B) Cari ehtiyatlar
- C) Təbii ehtiyatlar
- D) Rüblük ehtiyatlar
- E) Mövsümi ehtiyatlar

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: А.М.Гаджинский. Логистика. Москва, 1999

161. Ehtiyatların idarəedilməsinin əsas səbəbləri aşağıdakı hansı məsələlərin həllidir? Tam düzgün cavabı göstərin. 1. Zəruri ehtiyat miqdarının təyini, yəni ehtiyat normasının təyini, 2. Ehtiyatların həcmninin maksimallaşdırılması 3. Ehtiyatların mövcud miqdarının nəzarət sisteminin yaradılması və onların mövcud ehtiyat normasına uyğunlaşdırılması

- A) 1, 3
- B) 1, 2
- C) 2
- D) 3
- E) 1

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: А.М.Гаджинский. Логистика. Москва, 1999

162. Əmtəlik ehtiyat normasının müəyyənləşdirilməsi zamanı hansı metodlardan istifadə edilir?

- A) Diferensial, texniki-iqtisadi hesablamalar, iqtisadi-riyazi
- B) Evristik, texniki-iqtisadi hesablamalar, iqtisadi-riyazi
- C) İnduksiya, analitik, normativ
- D) İqtisadi-riyazi, analitik
- E) Texniki-iqtisadi hesablamalar, diferensial

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: А.М.Гаджинский. Логистика. Москва, 1999

163. Mal nümunəsi anlayışının izahı hansı variantda tam düzgün verilmişdir?

- A) Məhsulun bir hissəsi olub, onun bütün fiziki xüsusiyyətlərini özündə əks etdirəndir
- B) Məhsulun lazımlı hissəsi olub, bütün tədqiqat obyektinin tərkibi və xüsusiyyətlərini olduğu kimi əks etdirəndir
- C) Məhsulun gömrükdən keçirilməyən hissəsi olub, onun bütün tərkibini, xüsusiyyətlərini və strukturunu bütünlükdə özündə əks etdirəndir
- D) Məhsulun bir hissəsi olub, onun strukturunu bütünlükdə özündə əks etdirəndir
- E) Məhsulun bir hissəsi olub, onun bütün tərkibini, xüsusiyyətlərini və strukturunu bütünlükdə özündə əks etdirəndir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: С.Қ.Нуриев, А.Ş.Şəkərəliyev, А.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük ekspertizası. Bakı, 2003

164. Gömrük ekspertizası üzrə ekspertin rəyi üç hissədən ibarət olur. Rəyin giriş hissəsində göstərilənlərdən hansı aşağıda səhv verilmişdir?

- A) Ekspertizanı təyin edən orqanın adı
- B) Ekspertlər barədə məlumatlar (vəzifəsi, soyadı, adı, atasının adı, ixtisası, elmi dərəcəsi)
- C) Materialların ekspertizaya daxil olması və rəyin yazılması tarixi
- D) Ekspert tədqiqatı obyektlərinin vəziyyəti
- E) Ekspertizanın aparıldığı yer

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: С.Қ.Нуриев, А.Ş.Şəkərəliyev, А.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük ekspertizası. Bakı, 2003

165. Tərkibindəki kükürdün miqdarına görə neft 3 qrupa (az kükürlü, kükürlü və yüksək kükürlü) ayrılır. Bunlardan yüksək kükürlü neftlərin tərkibindəki kükürdün miqdarı nə qədər olur?

- A) 1.8%-dən çox
- B) 0.6%-ə qədər
- C) 0.6%-dan çox
- D) 0.61-1.8% arasında
- E) 2.8%-dən çox

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük ekspertizası. Bakı, 2003

166. Aşağıdakı variantlardan hansı CIF (Carriage insurance paid to) incoterms şərtinə uyğundur?

- A) Satıcı məhsulun xərclərinin üzərinə mənfəəti və alıcının məhsulu təslim almaq üçün tələb etdiyi yerə qədər hesablanacaq daxili nəqletmə xərclərini, liman xərclərini və gömrük xərclərini əlavə edir
- B) Satıcı məhsulun xərclərinin üzərinə mənfəəti, qablaşdırma xərcini, zavodda ilkin yüklənmə, limana daxili nəqletmə, liman xərcləri, gömrük xərcləri, daşıma sığortası və fraxt əlavə edir - CIF
- C) Satıcı məhsulun xərclərinin üzərinə mənfəəti, qablaşdırma xərcini, zavodda ilkin yüklənmə, limana daxili nəqletmə, liman xərcləri, gömrük xərcləri və fraxt əlavə edir
- D) Satıcı məhsulun xərclərinin üzərinə mənfəəti, qablaşdırma xərcini, zavodda ilkin yüklənmə, gömrük xərcləri, daşıma sığortası, fraxt və alıcının ölkəsindəki daxili nəqletmə xərclərini əlavə edir
- E) Satıcı məhsulun xərclərinin üzərinə mənfəəti, qablaşdırma xərcini, zavodda ilkin yüklənmə, gömrük xərcləri, daşıma sığortası, fraxt, alıcının ölkəsindəki gömrük xərclərini, gömrük vergilərini, daxili nəqletmə xərcləri və bütün xərcləri əlavə edir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: <https://www.ihracat.co/2018/08/incoterms-rehber-ihracat-ve-ithalat.html>. İxrac və idxal fəaliyyətlərində təslim növləri. 23.01.2019

167. Ekspertizaların növbəliliyinə görə hansı növləri vardır?

- A) Əsas və komissiya
- B) Tək və kollektiv
- C) Azobyektli və çoxobyektli
- D) Əsas və əlavə

E) İlkin və təkrar

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov.

Gömrük ekspertizası. Bakı, 2003

168. Ekspertizaların həll olunan tapşırığın miqyasına görə hansı növləri vardır?

A) Əsas və komissiya

B) Tək və kollektiv

C) Azobyektli və çoxobyektli

D) Əsas və əlavə

E) İlkin və təkrar

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov.

Gömrük ekspertizası. Bakı, 2003

169. Gömrük ekspertizasının obyektləri dedikdə, aşağıdakı hansı maddiləşmiş məlumat mənbələri başa düşülmür?

A) Qaçaqmal obyektləri və gömrük qaydalarının pozulması

B) Gömrük sərhəddindən keçən mal və əşyalar

C) Gömrük sərhəddindən keçən mal və əşyalardan tədqiqat üçün götürülmüş prob və nümunələr

D) Gömrük sərhəddindən keçən bütün şəxslər

E) Gömrük rəsmiləşdirilməsində və gömrük nəzarətində istifadə olunan müxtəlif çeşidli mal müşayiəti sənədləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov.

Gömrük ekspertizası. Bakı, 2003

170. Sifarişlərin dövriliyinə görə ehtiyatların vəziyyətinə nəzarət sisteminin tətbiq edilməsi hansı cavab variantında düzgün qeyd edilmişdir?

A) Ehtiyatların çatışmaması böyük itkilərə səbəb olursa

B) Sifarişlərin miqdarından asılı olaraq qiymət endirimlərinin olması

C) Çatdırmanın şərtləri müxtəlif həcmli partiyalarla sifariş qəbul etməyə imkan verirsə

D) Ehtiyatların saxlanılmasının xərclərinin çox olması

E) Tələb çox olduqda onun təyin edilə bilməməsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: A.M.Гаджинский. Логистика. Москва, 1999

171. Sifarişlərin ölçüsünə görə ehtiyatların vəziyyətinə nəzarət sisteminin tətbiq edilməsi hansı cavab variantında düzgün qeyd edilmişdir? Tam düzgün cavab variantını qeyd edin. 1. Ehtiyatların çatışmaması böyük itkilərə səbəb olursa;2. Sifarişlərin miqdarından asılı olaraq qiymət endirimlərinin olması;3. Ehtiyatların çatışmazlığı itkiyə səbəb olursa;4. Ehtiyatların saxlanılmasının xərclərinin çox olması; 5. Tələb çox olduqda onun təyin edilə bilməməsi;

A) 1, 3, 4

B) 2, 3, 4, 5

C) 1, 4, 5

D) 1, 2, 4, 5

E) 2, 3, 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: А.М.Гаджинский. Логистика. Москва, 1999

172. Təchiz edilən məhsulun optimal miqdarı və buna müvafiq olaraq da, optimal tezliyi hansı amillərdən asılıdır?

A) Məhsulun istehsal xərclərindən, sifarişin miqdarından, ehtiyatların saxlanılma xərclərindən

B) Tələbin hesablanma xərclərindən, məhsulların çatdırılma xərclərindən, ehtiyatların saxlanılması xərclərindən

C) Tələbin həcmindən, məhsulların çatdırılma xərclərindən, ehtiyatların saxlanılması xərclərindən

D) İstehlakçı növündən, ehtiyatların yaradılma xərclərindən, nəqliyyat xərclərindən

E) Tələbin həcmindən, məhsulların çatdırılma xərclərindən

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: А.М.Гаджинский. Логистика. Москва, 1999

173. Gömrük ekspertizasının aparılması Qaydalarına əsasən malların gömrük ekspertizasına göndərilməsi barədə gömrük orqanlarının sənədində (göndərişində) göstərməli olanlardan hansı yanlış verilmişdir?

A) Gömrük ekspertizasının aparılmasının məqsədləri

B) Ekspertə təqdim edilmiş materialların və sənədlərin siyahısı

C) Ekspert qarşısında qoyulmuş suallar

D) Gömrük ekspertizasının aparılacağı gömrük laboratoriyasının adı

E) Gömrük ekspertizasını aparacaq ekspertin adı

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: Gömrük ekspertizasının aparılması Qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 avqust 2013 tarixli 232 sayılı qərarı

174. Hansı mallardan gömrük laboratoriyasına göndərilməsi üçün təhlükəsizlik, baytarlıq-sanitariya və keyfiyyət göstəricilərinin müəyyən edilməsi məqsədi ilə prob və nümunələr götürülmür, onların gömrük ekspertizasından aparılmır?

- A) Saxlama müddəti 7 (yeddi) gündən az olan tez xarab olan mallardan
- B) Saxlama müddəti 3 (üç) aydan az olan tez xarab olan mallardan
- C) Saxlama müddəti 1 (bir) aydan az olan tez xarab olan mallardan
- D) Saxlama müddəti 1 (bir) ildən az olan tez xarab olan mallardan
- E) Saxlama müddəti 6 (altı) aydan az olan tez xarab olan mallardan

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: Gömrük ekspertizasının aparılması Qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 avqust 2013 tarixli 232 sayılı qərarı

175. Gömrük ekspertizasının aparılması müddəti səbəbləri göstərilməklə, gömrük laboratoriyasının rəhbərinin yazılı icazəsi əsasında gömrük ekspertizasından aparılması üçün hansı müddətə uzadıla bilər?

- A) 1 (bir) aydan çox olmayan müddətə
- B) 7 (yeddi) gündən çox olmayan müddətə
- C) 6 (altı) aydan çox olmayan müddətə
- D) 4 (dörd) aydan çox olmayan müddətə
- E) 10 (on) gündən çox olmayan müddətə

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: Gömrük ekspertizasının aparılması Qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 avqust 2013 tarixli 232 sayılı qərarı.m.7.2

176. CPT (Carriage paid to) təslim növündə alıcının səlahiyyət və məsuliyyətlərindən biri hansı variantda düzgün verilmişdir?

- A) Qablaşdırma
- B) İlk nəqləmə
- C) İxrac gömrük xərcləri
- D) Əsas nəqləmə vasitəsindən boşaltma
- E) Əsas nəqləmə vasitəsinə yükləmə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: <https://www.ihracat.co/2018/08/incoterms-rehber-ihracat-ve-ithalat.html>. İxrac və idxal fəaliyyətlərində təslim növləri. 23.01.2019

177. Gömrük ekspertizası üçün dəmiryol və ya avtomobil sistemlərində, neft gəmilərində, çəllək və bidonlarda və digər daşınma vasitələrində daşınan neft və neft məhsullarından götürülən prob və nümunələrin minimum miqdarı nə qədərdir?

- A) 3 ədəd prob x 2 dm³ birləşdirilmiş prob
- B) 2 ədəd prob x 3 dm³ birləşdirilmiş prob
- C) 1 ədəd prob x 2 dm³ birləşdirilmiş prob
- D) 1 ədəd prob x 1 dm³ birləşdirilmiş prob
- E) 3 ədəd prob x 3 dm³ birləşdirilmiş prob

Testin çətinlik dərəcəsi: orta

İstinad: İstinad: Gömrük ekspertizasının aparılması Qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 avqust 2013 tarixli 232 sayılı qərarı

178. DAT (Delivery at terminal) təslim növündə satıcının səlahiyyət və məsuliyyətlərindən biri hansı variantda səhv verilmişdir?

- A) Son nəqletmə
- B) Qablaşdırma
- C) İxrac gömrük xərcləri
- D) Çatdırma sığortası
- E) Əsas nəqletmə vasitəsinə yükləmə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: İstinad: <https://www.ihracat.co/2018/08/incoterms-rehber-ihracat-ve-ithalat.html>. İxrac və idxal fəaliyyətlərində təslim növləri. 23.01.2019

179. Zəruri olan materiallara tədarükün planlaşdırılması prosesində nəzərə alınmalı əsas amillərdən hansı səhv verilmişdir?

- A) Tələb olunan materialların nomenklaturası, sinfi, qrupu və çeşidi
- B) İstehsal yerlərində materiallara tələbatın yaranması vaxtı
- C) Təchizatçıların (məhsulgöndərənlərin) məhsulgöndərmə imkanları
- D) Materialların tədarüku ilə bağlı olan tədarük xərcləri və onların səviyyəsi
- E) Tədarüku planlaşdırın şəxslərin adı, vəzifəsi və təcrübəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: T.İmanov. Logistikanın əsasları. II hissə. Bakı, 2005

180. Təhlükəli yüklər gəmiyə hansı qayda üzrə yüklənir və boşaldılır?

- A) Digər yüklərdən sonra yüklənir və boşaldılır

- B) Digər yüklərdən sonra yüklənir, əvvəl boşaldılır
- C) Digər yüklərdən əvvəl yüklənir, sonra boşaldılır
- D) Digər yüklərlə qarışıq şəkildə yüklənir və boşaldılır
- E) Digər yüklərdən əvvəl yüklənir və boşaldılır

Testin çətinlik dərəcəsi: asan

İstinad: İstinad: Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması qaydalarının təsdiq edilməsi haqqında. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 aprel 2000-ci il tarixli 75№-li qərarı

181. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət satınalmalarının açıq tender üsulu ilə aparılması üçün malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin minimum məbləğin neçə min manat müəyyən edilib?

- A) 5 min manat
- B) 1 min manat
- C) 50 min manat
- D) 20 min manat
- E) 100 min manat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi .Qərar № Q-12 Bakı şəhəri
20 may 2013-cü il

182. Eyni keyfiyyətdə ola Yerli istehsal (Y) təssərüfat sabunun qiyməti 1,1 manat, idxal olunan (İ) təssərüfat sabunun qiyməti 1 manat olarsa, Güzəştli düzəliş tətbiq etdikdən sonra tender təkliflərini qiymətləndirilməsi hansı cavabda doğrudur? .

- A) (Y) - təssərüfat sabunun qiyməti - 1,1 manat, (İ) - təssərüfat sabunun qiyməti 0,8 manat olar
- B) (Y) - təssərüfat sabunun qiyməti - 1,3 manat, (İ) -təssərüfat sabunun qiyməti 1 manat olar
- C) (Y) - təssərüfat sabunun qiyməti - 0,9 manat, (İ) təssərüfat sabunun qiyməti 1 manat olar
- D) (Y) təssərüfat sabunun qiyməti - 1,1 manat, (İ) təssərüfat sabunun qiyməti 1,2 manat olar
- E) (Y) təssərüfat sabunun qiyməti - 1 manat, (İ) təssərüfat sabunun qiyməti 1 manat olar

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 iyul tarixli 285 nömrəli qərarı "Güzəştlərin tətbiqi Qaydası" M.3

183. Əmək haqqı fondunun ən azı 80 faizi Azərbaycan vətəndaşlarına verilən hansı Müəssisədə istehsal olunan mal - yerli mal sayılır ?
- A) işlərin yerinə yetirilməsində 0 faiz yerli mallardan istifadə olunan müəssisə
 - B) işlərin yerinə yetirilməsində ən azı 80 faiz yerli mallardan istifadə olunan müəssisə
 - C) işlərin yerinə yetirilməsində 100 faiz yerli mallardan istifadə olunan müəssisə
 - D) işlərin yerinə yetirilməsində ən azı 50 faiz yerli mallardan istifadə olunan müəssisə
 - E) işlərin yerinə yetirilməsində ən azı 20 faiz yerli mallardan istifadə olunan müəssisə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 iyul tarixli 285 nömrəli qərarı "Güzəştlərin tətbiqi Qaydası" M.6

184. Təchizatçının başlıca vəzifəsi aşağıdakılardan hansı ola bilər?
- A) Təchizatçısı olduğu müəssisənin işçilərinin əmək haqlarını hesablamaq və vaxtında ödəmək
 - B) Təchizatçısı olduğu müəssisənin satışının artırılması üçün tədbirlər görmək
 - C) Təchizatçısı olduğu müəssisəyə vətəndaşlardan daxil olan şikayətləri araşdırmaq
 - D) Təchizatçısı olduğu müəssisənin işçilərinin iş prosesində təhlükəsizlik qaydalarına riayət etmələrini araşdırmaq
 - E) Təchizatçısı olduğu müəssisəni lazımi material ehtiyatları ilə fasiləsiz təmin etmək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Prof.Dr.Mehmet Necdet Timur və s. Təchizat Zəncirinin İdarəedilməsi. Anadolu Universiteti. Eskişehir, Yanvar 2013. ISBN: 978-976-06-1552-8

185. Hansı hallarda anbarda mal-material ehtiyatı azalır?

- A) İntinventarizasiya aparıldıqda
- B) Satış üçün bağlanan müqavilədən əvvəl
- C) Yay-yaz mövsümündə
- D) Məxaric zamanı

E) Satış üçün bağlanan müqavilənin qüvvəyə mindiyi zaman

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

186. Təchizatçı mal-materialı tədarükçüdən təhvil alarkən malların qaimə-fakturada göstərilən faktiki saydan az olduğunu müəyyən etdikdə nə etməlidir?

A) Qaimə-fakturanı imzalamalı və gələn malları təhvil almalıdır

B) Qaimə-fakturanı imzalamalı və satıcıya gəlməyən malların növbəti dəfə çatdırılmasını bildirməlidir

C) Qaimə-fakturanı imzalamamalı və gələn malları qəbul etməlidir

D) Qaimə-fakturanı imzalamamalı və gələn malları qəbul etməməlidir

E) Mal-material qəbulu zamanı qaimə-fakturanın və digər sənədlərin tərtibi önəmli deyil

Testin çətinlik dərəcəsi: orta

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

187. Mal-material satan təşkilatdan mal-material götürmək üçün hansı sənəd təqdim olunur?

A) Qaimə

B) Faktura

C) Vəkalətnamə

D) Tələbnamə

E) Ödəniş qəbzi

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

188. Müəssisələrə mal-materialın ayrılması zamanı əsasən nə nəzərə alınmalıdır?

A) Müəssisənin yerləşdiyi ərazinin ölçüsü

B) Müəssisənin faktiki tələbatı və anbar qalığı

C) Təchizatçının istəyi

D) Mal-materialın keyfiyyəti

E) Mal-material bütün müəssisələr arasında bərabər bölünməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Prof.Dr.Mehmet Necdet Timur və s. Təchizat Zəncirinin İdarəedilməsi. Anadolu Universiteti. Eskişehir, Yanvar 2013. İSN: 978-976-06-1552-8

189. Təchizat sifarişindəki hər hansı materialın miqdarı tələbnamədəki miqdardan çox olarsa nə edilməlidir?

- A) Tələbnamə ləğv olunmalıdır
- B) Tələbnaməyə artıq olan mal-material qeyd olunmalıdır
- C) Material sifarişdən çıxarılmalıdır
- D) Yeni tələbnamə yazılmalıdır
- E) Tələbnamədəki miqdar sifarişə uyğunlaşdırılmalıdır

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

190. Anbarda olan hər hansı bir malın ayın sonuna qalığını aşağıdakı hansı hesablama metodundan istifadə etməklə müəyyən etmək olar?

- A) Ayın sonuna qalıq = ayın əvvəlinə qalıq + mədaxil - məxaric
- B) Ayın sonuna qalıq = ayın əvvəlinə qalıq + məxaric - mədaxil
- C) Ayın sonuna qalıq = ayın əvvəlinə qalıq - məxaric - mədaxil
- D) Ayın sonuna qalıq = ayın əvvəlinə qalıq + (məxaric/ mədaxil)
- E) Ayın sonuna qalıq = məxaric + mədaxil - ayın əvvəlinə qalıq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

191. Avadanlıqların və mal-materialların anbarlarda saxlanma qaydaları və şəraiti necə olmalıdır?

- A) Birkalamb, rəflərdə çeşidlər üzrə yığılmalıdır
- B) İstifadə sahəsi üzrə yığılmalıdır
- C) Ölçü vahidinə uyğun saxlanılır
- D) İdarələr üzrə yığılır
- E) Həyətdə saxlanılır

Testin çətinlik dərəcəsi: orta

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

192. Alınmış avadanlıq üçün qaimə-fakturadan əlavə hansı sənəd tələb olunmalıdır?

- A) Daşınma şirkətinin lisenziyası

- B) Avadanlığın texniki pasportu və sertifikatı
- C) Avadanlığın istismarı üzrə təlimatı
- D) Sertifikatı
- E) Avadanlığın keyfiyyəti üzrə sertifikat və təlimatı

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslük. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

193. Təchizat nə deməkdir?

- A) Malların istehsalının tənzimlənməsi prosesi
- B) Malların satışının tənzimlənməsi prosesi
- C) Malların saxlanmasının tənzimlənməsi prosesi
- D) Malların istehsalçıdan istehlakçıya doğru hərəkətinin tənzimlənməsi prosesi
- E) Malların istehlakçıdan istehsalçıya doğru hərəkətinin tənzimlənməsi prosesi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Prof.Dr.Mehmet Necdet Timur və s. Təchizat Zəncirinin İdarəedilməsi. Anadolu Universiteti. Eskişehir, Yanvar 2013. İSBN: 978-976-06-1552-8

194. Müəssisənin mal-material ehtiyatları hansı bölmədə saxlanılır?

- A) Mühafizə bölməsində
- B) Anbarda
- C) Mühasibat bölməsində
- D) Təchizat bölməsində
- E) Satınalma bölməsində

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslük. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

195. Anbarda daim ehtiyatda olması vacib olan mallar hansıdır?

- A) Nadir hallarda istifadə olunan mallar
- B) Gündəlik istifadəsi zəruri olan mallar
- C) Saxlanma müddəti uzun olan mallar
- D) Saxlanma müddəti az olan mallar
- E) Anbarda az yer tutan mallar

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslük. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

196. Alınan, satılan və bölünən (paylanan) mal-materialların uçotunun vacibliyi haqqında deyilənlərdən biri yanlışdır.

- A) Müəsisəyə mədaxil olunan mal-materialların kəmiyyətini bilmək üçün
- B) Müəsisədən məxaric olunan mal-materialların kəmiyyətini bilmək üçün
- C) Müəsisəyə mədaxil olunan mal-materialların ümumi dəyərini, mədaxil üzrə mal-material dövriyyəsinə bilmək üçün
- D) Müəsisədən məxaric olunan mal-materialların ümumi dəyərini, məxaric üzrə mal-material dövriyyəsinə bilmək üçün
- E) Müəsisənin aylıq, illik vəsait girişini müəyyən etmək üçün

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslük. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

197. Anbara daxil olan mal-material hansı qaydalara uyğun qəbul olunurlar?

- A) Müvafiq sənəd tələb olunmaqla, keyfiyyəti, miqdarı yoxlanılır və qəbul olunur
- B) Mal-materialın kəmiyyətinə görə qəbul olunur
- C) Müvafiq sənəd tələb olunmaqla, sınaqdan keçirildikdən sonra qəbul olunur
- D) Görünüşü yoxlanıldıqdan sonra qəbul olunur
- E) Akta əsasən qəbul olunur

Testin çətinlik dərəcəsi: orta

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslük. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

198. Mal-materialların buraxılması hansı sənədə əsasən yerinə yetirilir?

- A) Tələbnamə ilə
- B) Faktura ilə
- C) Vəkalətnamə ilə
- D) Şəhadətnamə ilə
- E) Qaimə - faktura ilə

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslük. "Təhsil" NPM. Bakı, 2005. səh. 474

199. Hansı sənədin əsasında mal-material anbara qəbul olunmalıdır?

- A) Müqavilə əsasında
- B) Təchizat şöbəsi tərəfindən verilmiş məktub əsasında
- C) Qaima-faktura əsasında

D) Faktura əsasında

E) Rəhbərliyin yazılı göstərişi əsasında

Testin çətinlik dərəcəsi: asan

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. “Təhsil” NPM. Bakı, 2005. səh. 474

200. Malların ehtimal olunan qiymətlərinin sorğu üsulu ilə hesablanması üçün malın qiyməti haqqında malgənlərənələr; 1 cisi - 100 manat, 2 cisi- 105 manat, 3 cüsü - 115, 4 cüsü - 120 manat məlumat təqdim edib. Mallın ehtimal olunan qiyməti hansıdır?

A) 110 manat

B) 130 manat

C) 120 manat

D) 100 manat

E) 115 manat

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətlərinin hesablanması üsulları”nın təsdiq edilməsi haqqında Azərbaycan

Respublikası Nazirlər Kabinetinin

2019-cu il 18 mart tarixli 106 nömrəli Qərarı . m.4.4

201. Saxlama üçün nəzərdə tutulmuş ehtiyatın həcmi 480 tondur. Anbarın 1 metr kvadratına düşən yük isə 800 kiloqramdır. Anbarın faydalı sahəsi neçə metr kvadrattır.

A) 256

B) 600

C) 320

D) 410

E) 480

Testin çətinlik dərəcəsi: orta

İstinad: T.İ.İmanov. Logistikanın Əsasları. I hissə. Dərslik. “Təhsil” NPM. Bakı, 2005. səh. 474

202. Verilənlərdən biri təchizat zəncirinin iştirakçıları arasında baş verə biləcək münaqişələrin nəticəsi ola bilər

A) Şəffaflığın artırılması

B) Təchizat zamanı proseslərin qısaltılması

C) Təchizat məqsədlərinə çata bilməmək

D) Təchizatın effektiv şəkildə həyata keçirilməsi

E) Xidməti fəaliyyətin artırılması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Prof.Dr.Mehmet Necdet Timur və s. Təchizat Zəncirinin İdarəedilməsi. Anadolu Universiteti. Eskişehir, Yanvar 2013. İSN: 978-976-06-1552-8

203. Verilənlərdən biri təchizat zəncirinin rasionall idarəedilməsi və fəaliyyətlərin müəyyən olunmasında daha vacibdir.

- A) Tədbiq
- B) Təşkilatlar arası struktur
- C) Elmi texnologiyalar
- D) Planaşdırma
- E) Həcm

Testin çətinlik dərəcəsi: orta

İstinad: Prof.Dr. Mehmet Necdet Timur və s., Təchizat Zəncirinin İdarəedilməsi, Anadolu Universiteti, Eskişehir, Yanvar 2013, İSN: 978-976-06-1552-8

204. Aşağıdakı təchizat zənciri yanaşmalardan hansı daha ucuz mal və material əldə etmə düşüncəsinə aiddir?

- A) Strateji yanaşma
- B) Proses yanaşması
- C) Logistika yanaşması
- D) Funksional yanaşma
- E) Təchizat yanaşması

Testin çətinlik dərəcəsi: orta

İstinad: Prof.Dr.Mehmet Necdet Timur və s. Təchizat Zəncirinin İdarəedilməsi. Anadolu Universiteti. Eskişehir, Yanvar 2013. İSN: 978-976-06-1552-8

205. Malın mənşə ölkəsinin təyini ekspertizası nə üçün aparılır?

- A) Mal növünü, onun təyinatını və digər xüsusiyyətlərini təyin etmək üçün
- B) Tarif və qeyri-tarif tənzipləmə tədbirlərini həyata keçirmək üçün
- C) Təqdim edilmiş malın mövqə və submövqeyini təyin etmək üçün
- D) Malın konkret göstəricilərini və ya əlamətlərini təyin etmək üçün
- E) İki obyekt arasındakı oxşarlıqları müəyyən etmək üçün

Testin çətinlik dərəcəsi: çətin

İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük Ekspertizası. Qanun nəşriyyatı. Bakı, 2003

206. Gömrük ekspertizası üçün radiasiyalı yüklərdən prob götürülərkən hansı qaydalara riayət olunmalıdır?

- A) Gömrük qaydalarına
- B) Ekspertizanın keçirilmə qaydalarına
- C) Təhlükəsizlik qaydalarına
- D) Sanitar-gigiyena qaydalarına
- E) Malın gömrük ərazisində yerləşdirilməsi qaydalarına

Testin çətinlik dərəcəsi: asan

İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük Ekspertizası. Qanun nəşriyyatı. Bakı, 2003

207. Hansı halda radioaktiv materialların gömrük sərhəddindən keçirilməsinə icazə verilir?

- A) Müvafiq təşkilatın xahişi ilə Nazirlər Kabinetinin yazılı icazə ilə
- B) Şifahi bəyan edilməsi kifayətdir
- C) Mütləq şəkildə yazılı halda bəyan edilməlidir
- D) Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin göstərişi olmalıdır
- E) Müvafiq İcra hakimiyyətinin yazılı icazə əsasında

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Gömrük Ekspertizasının Aparılması Qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

208. Aşağıdakılardan hansı gömrük ekspertizasının predmetinə aiddir?

- A) Gömrük nəzarəti obyektinin təyinatı
- B) Mallardan götürülən prob və nümunələr
- C) XİF-in mal nomenklaturasına uyğun malların təsnifatı
- D) Hazır məhsulların çıxış norması
- E) Kəmiyyət və növün müəyyənləşdirilməsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük Ekspertizası. Qanun nəşriyyatı. Bakı, 2003

209. Keyfiyyət malların nəyini bildirir?

- A) Malların mənşə əlamətini
- B) Tələbatı ödəmə qabiliyyətini
- C) İstehsal prosesinin məqsədəuyğunluğunu
- D) Xassə və xüsusiyyətini
- E) Gömrük rejimlərini

Testin çətinlik dərəcəsi: çətin

İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük Ekspertizası. Qanun nəşriyyatı. Bakı, 2003

210. Hansı halda icazə sertifikatına inzibati orqan tərəfindən xitam verilir?

- A) Nümunə təbii mühitə əlaqəli ekspert tərəfindən buraxıldıqda
- B) Nümunə məhv edildikdə
- C) Mal sahibi dəyişdikdə
- D) İcazə sertifikatı itirildikdə
- E) Etibarsız hesab edilmiş icazə sertifikatı inzibati orqana təhvil verildikdə

Testin çətinlik dərəcəsi: asan

İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük Ekspertizası. Qanun nəşriyyatı. Bakı, 2003

211. Malların barter yolu ilə ixracı zamanı gömrük orqanları tərəfindən tələb olunmayan sənədi göstərin.

- A) Qaimə
- B) İxracatçı ilə istehsalçı arasında bağlanan müqavilə
- C) Xarici tərəflə barter müqaviləsi
- D) Malın mənşə sertifikatı
- E) Uçot kartoçkası

Testin çətinlik dərəcəsi: asan

İstinad: C.Q.Nuriyev, A.Ş.Şəkərəliyev, A.Ə.Əliyev, S.T.Əhmədov. Gömrük Ekspertizası. Qanun nəşriyyatı. Bakı, 2003

212. Alıcı almaq istədiyi malın satıcı tərəfindən ixrac sənədləri (gömrük, mənçə sertifikatı və s.) hazır vəziyyətdə, satıcının ölkəsinə yüklənməyə göndərdiyi avtomobilə təhfil verilməsin istəyirsə hansı inkoterms şərti ilə kontrakt bağlamalıdır

- A) «DAT» - terminala çatdırma
- B) «CIF» - dəyər, sığorta və fraxt
- C) «EXW» - franko zavod
- D) «FOB»-franko göyörtə
- E) «FCA» - franko daşıyıcı

Testin çətinlik dərəcəsi: asan

İstinad: «Incoterms» Ticarət terminlərinin təfsirinin

Beynəlxalq Qaydaları. Azərbaycan dilində.

Bakı: 2015. s.8

213. İdxal olunan malın zavoddan alınma xərci 10000 manat, daşıma zamanı sığorta xərcləri-500 manat , gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri - 3000 min manat, alındığı yerdə yüklmə xərcləri - 300 manat olarsa malın sövdələşmə qiyməti üsulu ilə gömrük dəyəri neçə manat olar

- A) 10000
- B) 13000
- C) 13500
- D) 13800 manat
- E) 13300

Testin çətinlik dərəcəsi: asan

İstinad: Gömrük tarifi haqqında

Azərbaycan Respublikasının Qanunu

214. SOCAR ın Struktur Vahidlərində fəaliyyət göstərən İxtisaslaşmış Təchizat Bölməsi nın vəzifəsidir

- A) Kartoteka üçün Müqavilə Sənədlərinin Qovluğunu hazırlamaq
- B) Müqavilə imzalananaqədək podratçılarla danışıqların aparılmasını təşkil etmək;
- C) Satınalmalar qrupunun işini əlaqələndirmək
- D) Müsabiqəyə Dəvət Sənədlərini hazırlamaq
- E) Satınalam proqnozların yuxarı təchizat bölməsinə təqdim etmək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Satınalmaların təşkili və idarə olunması haqqında normativ sənədlər toplusu. SOCAR-ın 31.07.2009-cu il tarixli

105 nömrəli əmri . M. 1.2.7.

215. Daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində yük daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar necə adlanır?

- A) Daşıyıcı
- B) Sifarişçi
- C) Ekspeditor
- D) Yükalan
- E) Sürücü

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları”. Bakı şəhəri, 17 sentyabr 2009-cu il NKQ №142 .m. 2.1.3

216. Mexaniki nəqliyyat vasitəsilə yedəyə alınmaq üçün nəzərdə tutulan hər hansı nəqliyyat vasitəsi hansıdır?

- A) Tır
- B) Qoşqu
- C) Yarım qoşqu
- D) Dartıcı
- E) Yük maşını

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları”. Bakı şəhəri, 17 sentyabr 2009-cu il NKQ №142 .m. 2.1.6

217. Sifarişçi - yük daşımaları barədə daşıyıcı ilə müqavilə bağlayan sifarişçi hüquqi və ya fiziki şəxslər hansılar ola bilər? Tam cavabı göstərin

- A) Yükgöndərən və icraçı
- B) Yükalan, yükgöndərən, sürücü və ya ekspeditor
- C) Yükgöndərən, yükalan və ya ekspeditor
- D) Yükgöndərən və yükalan
- E) Ekspeditor

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları”. Bakı şəhəri, 17 sentyabr 2009-cu il NKQ №142 .m. 2.1.7.

218. Özüyükləyən-özüboşaldan vasitələrlə və ya digər xüsusi qurğularla təchiz olunmamış bortlu platforması olan yük daşımalarında istifadə olunan yük avtonəqliyyat vasitəsi necə adlanır?

- A) Trayler
- B) Sadələşdirilmiş yük avtonəqliyyat vasitəsi
- C) İxtisaslaşdırılmamış yük avtonəqliyyat vasitəsi
- D) Ümumi təyinatlı yük avtonəqliyyat vasitəsi
- E) Xüsusi konstruksiyalı yük avtonəqliyyat vasitəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları”. Bakı şəhəri, 17 sentyabr 2009-cu il NKQ №142 .m. 2.1.11.

219. Maksimum kütləsi 3,5 tondan artıq olan, lakin 12 tondan artıq olmayan yük avtonəqliyyat vasitələri hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, hərəkətin sürətinə, habelə sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatları fasiləsiz olaraq ölçmək və ya qeydə almaq məqsədi ilə həmin avtonəqliyyat vasitəsində quraşdırılan elektromexaniki və ya elektron nəzarət cihazı hansıdır?

- A) Qiroskop
- B) Dreloqraf
- C) Taxoqram
- D) Spdomet
- E) Taxoqraf

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları”. Bakı şəhəri, 17 sentyabr 2009-cu il NKQ №142 .m.2.1.15

220. Hansı avtonəqliyyat vasitələri taxoqrafla təchiz olunur?

- A) Oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olan, maksimum kütləsi 5 tondan artıq olmayan avtobuslar
- B) Oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən az olan, maksimum kütləsi 3 tondan artıq olmayan avtobuslar
- C) Minik avtomobilləri
- D) İki və üç təkərli mühərrikli motoskiletlər, motorolərlər
- E) Ən azı 4 təkəri olan və yük daşımaları üçün nəzərdə tutulan, mühərrikli tam kütləsi 3,5 tona qədər olan yük avtomobilləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair qaydalar.

2016-cı il 10 mart NKQ 118 nömrəli qərarı. m 1.3.

221. Hansı kateqoriyalara aid sərnişin və yük avtonəqliyyat vasitələrinin taxoqrafla təchiz edilməsinə ehtiyac yoxdur?

- A) M2 kateqoriyası
- B) M1 kateqoriyası
- C) M3 kateqoriyası
- D) N2 kateqoriyası
- E) N3 kateqoriyası

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair qaydalar.

2016-cı il 10 mart NKQ 118 nömrəli qərarı. m 1.3.

222. Göstərilən avtonəqliyyat vasitələrindən hansı taxoqrafla təchiz edilməlidir?

- A) Taksi minik avtomobilləri

- B) İcazə verilən maksimum sürəti 40 km/saatdan çox olmayan nəqliyyat vasitələri
C) Yüklə daşımaları üçün nəzərdə tutulan, maksimum kütləsi 12 tondan artıq olan avtonəqliyyat vasitələri
D) Şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımalarını yerinə yetirən nəqliyyat vasitələri
E) Daşıma məsafəsi 50 km-dən çox olmayan şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarını yerinə yetirən nəqliyyat vasitələri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yüklə daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair qaydalar.

2016-cı il 10 mart NKQ 118 nömrəli qərarı. m 1.4.

223. Sürücülər üçün iş (növbəlilik) cədvəlləri hansı müddətlərdə tərtib edilir?

- A) Hər 6 aydan bir tərtib edilir
B) Hər 4 aydan bir tərtib edilir
C) Hər 3 aydan bir tərtib edilir
D) Hər ay tərtib edilir
E) Hər həftə tərtib edilir

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yüklə daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair qaydalar.

2016-cı il 10 mart NKQ 118 nömrəli qərarı. m 2.1.

224. İş (növbəlilik) cədvəlləri işəgötürən tərəfindən hər ay tərtib edildikdən sonra hansı müddət ərzində sürücülərin nəzərinə çatdırılır?

- A) Tətbiqinə ən azı 3 ay qalmış sürücülərin nəzərinə çatdırılır
B) Tətbiqinə ən azı 2 ay qalmış sürücülərin nəzərinə çatdırılır
C) Tətbiqinə ən azı 1 gün qalmış sürücülərin nəzərinə çatdırılır
D) Tətbiqinə ən azı 8 saat qalmış sürücülərin nəzərinə çatdırılır
E) Tətbiqinə ən azı 1 ay qalmış sürücülərin nəzərinə çatdırılır

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yüklə daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair qaydalar.

2016-cı il 10 mart NKQ 118 nömrəli qərarı. m 2.1.

225. Sürücünü iş vaxtının başlanma anı hansı cavabda qeyd edilən vaxt sayılır?

- A) Daxili intizam qaydaları və iş (növbəlilik) cədvəlləri ilə müəyyən edilmiş vaxtda əsas iş yerinə gəlmə anı
- B) Müəssisənin intizam qaydaları ilə müəyyən edilmiş vaxtda yol vərəqəsində göstərilən "faktiki xəttə çıxma" vaxtı
- C) Müəssisənin intizam qaydaları ilə müəyyən edilmiş vaxtda yol vərəqəsində göstərilən "tapşırığa görə xəttə çıxma" vaxtı
- D) Sürücünün yol vərəsinin dispetçerdən aldığı vaxt
- E) Sürücünün texniki nəzarət məntəqəsindən arayış aldığı vaxt

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair QAYDALAR

2016-cı il 10 mart NKQ 118 nömrəli qərarı m 2.4.

226. Hansı variantda qeyd edilən cavab sürücünün iş vaxtının bitmə anı hesab olunur?

- A) Sürücünü yol vərəqəsinin istismar şöbəsinə təhvil veridyi an
- B) Avtomobilin duracaq yerinə qaytarılması üçün yekun işlərin görüldü başa çatdırıldığı an
- C) Avtomobilin xəttədən qayıdıb qaraja daxil olduğu an
- D) Avtomobilin yol vərəqəsində göstərilən nəqliyyat vasitəsinini faktiki xəttədən qayıtma vaxtı
- E) Avtomobilin yol vərəqəsində göstərilən "tapşırığa görə xəttədən qayıtma" vaxtı

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair QAYDALAR

2016-cı il 10 mart NKQ 118 nömrəli qərarı m 2.4.

227. Gündəlik iş vaxtına uyğun olan həftəlik iş vaxtının müddəti hansı müddətdən çox ola bilməz?

- A) 32 saatdan
- B) 30 saatdan
- C) 40 saatdan
- D) 48 saatdan
- E) 52 saatdan

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair qaydalar.

2016-cı il 10 mart NKQ 118 nömrəli qərarı. m 2.5

228. Sürücülərin beşgünlük iş həftəsində gündəlik iş vaxtının (növbəsinin) müddəti neçə saatdan çox olmamalıdır?

- A) 16 saatdan çox olmamalıdır
- B) 7 saatdan çox olmamalıdır
- C) 6 saatdan çox olmamalıdır
- D) 8 saatdan çox olmamalıdır
- E) 12 saatdan çox olmamalıdır

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair qaydalar.

2016-cı il 10 mart NKQ 118 nömrəli qərarı. m 2.5

229. Sürücünün bir istirahət günü olan altıgünlük iş həftəsində gündəlik iş vaxtının (növbəsinin) müddəti neçə saatdan çox olmamalıdır?

- A) 3 saat
- B) 4 saat
- C) 5 saat
- D) 6 saat
- E) 7 saat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair qaydalar.

2016-cı il 10 mart NKQ 118 nömrəli qərarı. m 2.5

230. Çərçivə, qabaq və arxa asqılar, təkərlər, körpülər, transmissiya, idarə mexanizmləri (sükan idarəsi və tormoz) hamısı birlikdə avtomobilin hansı əsas hissəsinə daxildir?

- A) Şassi
- B) Mühərrik
- C) Kabina
- D) Kuzov
- E) Meydança

Testin çətinlik dərəcəsi: asan

İstinad: http://aztu.edu.az/azp/curriculum/daxiliyanma_muh/az/down/3.pdf
Namazov Bəxtiyar. “NƏQLİYYAT VASİTƏLƏRİNİN
KONSTRUKSİYASI” .Az.TU. Avtomobil texnikası kafedrası . Elektron
kiabxana. S. 3.

231. Qoşqular və yarımqoşqular aşmayan bortlu kuzova malik olub bütün növlü yüklərin (maye olmayan) tarasız daşınması üçün istifadə edilən avtomobillərə hansı variantda qeyd edilən cavab aiddir?

- A) Xüsusi təyinatlı avtomobillər
- B) İxtisaslaşmış avtomobillər
- C) Universal təyinatlı avtomobillər
- D) Texnoloji avtomobillər
- E) Təssərrüfat təyinatlı avtomobillər

Testin çətinlik dərəcəsi: asan

İstinad: http://aztu.edu.az/azp/curriculum/daxiliyanma_muh/az/down/3.pdf
Namazov Bəxtiyar. “NƏQLİYYAT VASİTƏLƏRİNİN
KONSTRUKSİYASI” .Az.TU. Avtomobil texnikası kafedrası . Elektron
kiabxana. S.4.

232. İxtisaslaşdırılmış hərəkət tərkibinə aid olmayan avtomobili göstərin.

- A) Yanacaq daşıyan avtomobil
- B) Yüknü özü boşaldan avtomobil
- C) Təcili yardım avtomobili
- D) Bortlu kuzovlu yük avtomobili
- E) Yanğın söndürən avtomobil

Testin çətinlik dərəcəsi: asan

İstinad: http://aztu.edu.az/azp/curriculum/daxiliyanma_muh/az/down/3.pdf
Namazov Bəxtiyar. “NƏQLİYYAT VASİTƏLƏRİNİN
KONSTRUKSİYASI” .Az.TU. Avtomobil texnikası kafedrası . Elektron
kiabxana. S.5.

233. AİK BMT-nin qaydalarında qəbul olunmuş yol nəqliyyat vasitələrinin təsnifatına görə minik avtomobilinin işarələnməsi hansı cavabda düz göstərilib?

- A) N1
- B) L5
- C) O2
- D) N2

E) M1

Testin çətinlik dərəcəsi: çətin

İstinad: http://aztu.edu.az/azp/curriculum/daxiliyanma_muh/az/down/3.pdf

Namazov Bəxtiyar. “NƏQLİYYAT VASİTƏLƏRİNİN

KONSTRUKSİYASI” .Az.TU. Avtomobil texnikası kafedrası . Elektron kiabxana. S. 6.

234. Avtomobilin sürücü, sərnişinlər, baqaj, yüklə birlikdə kütləsinin istehsalçı zavod tərəfindən nəzərdə tutulan maksimal qiyməti - hansı kütlədir?

A) Tam kütlə

B) Təchiz edilmiş kütlə

C) Nominal kütlə

D) Statik kütlə

E) Dinamik kütlə

Testin çətinlik dərəcəsi: asan

İstinad: http://aztu.edu.az/azp/curriculum/daxiliyanma_muh/az/down/3.pdf

Namazov Bəxtiyar. “NƏQLİYYAT VASİTƏLƏRİNİN

KONSTRUKSİYASI” .Az.TU. Avtomobil texnikası kafedrası . Elektron kiabxana. S. 11.

235. Avtomobilin təchiz edilmiş kütləsi dedikdə hansı cavabdakı kütlə nəzərdə tutulur?

A) İstismar mayeləri ilə doldurulmuş komplektləşdirilmiş avtomobilin sürücü ilə, lakin sərnişinsiz və baqajsız kütləsidir

B) İstismar mayeləri ilə doldurulmuş komplektləşdirilmiş avtomobilin sürücüsüz, sərnişinsiz və baqajsız kütləsidir

C) Sürücü və yüklə komplektləşdirilmiş avtomobilin maksimal kütləsidir

D) İstismar mayeləri ilə doldurulmuş komplektləşdirilmiş avtomobilin sürücü ilə və yüklə birgə kütləsidir

E) İstismar mayeləri ilə minimal səviyyədə komplektləşdirilmiş avtomobilin sürücü ilə və yüklə birgə kütləsidir

Testin çətinlik dərəcəsi: asan

İstinad: http://aztu.edu.az/azp/curriculum/daxiliyanma_muh/az/down/3.pdf

Namazov Bəxtiyar. “NƏQLİYYAT VASİTƏLƏRİNİN

KONSTRUKSİYASI” .Az.TU. Avtomobil texnikası kafedrası . Elektron kiabxana. S. 11.

236. Mühərrikdən alınan burucu momentin qiymətinin və istiqamətinin dəyişdirərək aparən təkərlərə ötürülməsi, mühərrikin və aparən təkərlərin uzunmüddətli ayrılmasının təmin edən avadanlıq hansıdır?

- A) Baş ötürücü
- B) İlişmə muftası
- C) Ötürmələr qutusu
- D) Balansir
- E) Kardan valı

Testin çətinlik dərəcəsi: orta

İstinad: http://aztu.edu.az/azp/curriculum/daxiliyanma_muh/az/down/3.pdf

Namazov Bəxtiyar. "NƏQLİYYAT VASİTƏLƏRİNİN KONSTRUKSİYASI" .Az.TU. Avtomobil texnikası kafedrası . Elektron kitabxana. S.65

237. Aparən təkərlərə ötürülən mühərrikin burucu momentin artıran və onların fırlanma sürətini lazımi həddə qədər azaldan qurğu hansıdır?

- A) İntarder
- B) Hidromufta
- C) İlişmə muftası
- D) Baş ötürmə
- E) Seromotor

Testin çətinlik dərəcəsi: asan

İstinad: http://aztu.edu.az/azp/curriculum/daxiliyanma_muh/az/down/3.pdf

Namazov Bəxtiyar. "NƏQLİYYAT VASİTƏLƏRİNİN KONSTRUKSİYASI" .Az.TU. Avtomobil texnikası kafedrası . Elektron kitabxana. S.66

238. Paylayıcı qutunun vəzifəsi nədir?

- A) Hərəkəti sürətlər qutusundan alaraq mühərriyə ötürür
- B) Baş ötürücüdən hərəkəti yarımxları paylayır
- C) Hərəkəti sürətlər qutusundan alıb təkər oxuna verir
- D) Burucu momenti mühərrikdən kardan valına vermək
- E) Burucu momenti aparən körpülər arasında paylayır

Testin çətinlik dərəcəsi: orta

İstinad: http://aztu.edu.az/azp/curriculum/daxiliyanma_muh/az/down/3.pdf

Namazov Bəxtiyar. "NƏQLİYYAT VASİTƏLƏRİNİN KONSTRUKSİYASI" .Az.TU. Avtomobil texnikası kafedrası . Elektron kitabxana. S.83

239. Avtomobildə ən azı hansı tormoz sistemləri olur?

- A) İşçi tormoz sistemi və dayanacaq tormoz sistemi
- B) Yalnız işçi tormoz sistemi
- C) Aktiv, mühərrik və işçi tormoz sistemi
- D) Mühərrik və işçi tormoz sistemi
- E) Yalnız mühərrik tormoz sistemi

Testin çətinlik dərəcəsi: orta

İstinad: http://aztu.edu.az/azp/curriculum/daxiliyanma_muh/az/down/3.pdf

Namazov Bəxtiyar. "NƏQLİYYAT VASİTƏLƏRİNİN

KONSTRUKSİYASI" .Az.TU. Avtomobil texnikası kafedrası . Elektron

kiabxana. S.86

240. Şəhərlərarası (rayonlararası) daşımalarda geri qayıdış məntəqəsində və ya yolda (duracaqda) növbədən əvvəl və növbə başa çatdıqdan sonra işlərin görülməsi üçün sürücünün iş vaxtının neçə dəqiqəsi ayrılır?

- A) 0 dəqiqə
- B) 20 dəqiqə
- C) 5 dəqiqə
- D) 10 dəqiqə
- E) 15 dəqiqə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair qaydalar.

2016-cı il 10 mart NKQ 118 nömrəli qərarı. m 2.6.1

241. Sürücünün iş vaxtının hansı hissəsi, onların reysqabağı tibbi müayinədən keçirilməsi üçün ayrılır ?

- A) 1 dəqiqəlik vaxt
- B) 3 dəqiqəlik vaxt
- C) 5 dəqiqəlik vaxt
- D) 10 dəqiqəlik vaxt
- E) 15 dəqiqəlik vaxt

Testin çətinlik dərəcəsi: orta

İstinad: Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair qaydalar.

2016-cı il 10 mart NKQ 118 nömrəli qərarı. m 2.6.2

242. Hansı cavabda göstərilən vaxt sürücünün iş vaxtına aid hesab edilir?

- A) Sürücünü iş yerindən çıxıb evə çatdığı müddət
- B) Sürücün evdən çıxıb işə gəldiyi müddət
- C) İş yerinə iş (növbəlilik) cədvəlləri ilə müəyyən edilmiş vaxtdan əvvəl gəldiyi müddət
- D) Sürücünün təqsiri olmadan baş verən boşdayanmaların müddəti
- E) İş yerinə gəlməklə və iş yerindən getməklə bağlı qeydiyyatı sərəf olunan vaxt

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnəşin və yük daşımalarını yerinə yetirən sürücülərin iş və istirahət rejiminə, iş şəraitinin xüsusiyyətlərinə dair QAYDALAR

2016-cı il 10 mart NKQ 118 nömrəli qərarı m 2.6.6

243. Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədinə avtomobil yolunun uzunluğu neçə kilometrdir?

- A) 110 kilometr
- B) 423 kilometr
- C) 134 kilometr
- D) 345 kilometr
- E) 208 kilometr

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Azərbaycan Respublikasının respublika əhəmiyyətli avtomobil yollarının siyahısının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı.№ 1. Bakı şəhəri, 5 yanvar 2005-ci il. Siyahı 1.

244. Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi respublika əhəmiyyətli avtomobil yolu hansı mənətəqələrdən keçir?

- A) Kürdəmir
- B) Ağsu
- C) Saatlı
- D) Sabirabad
- E) Mingəçevir

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Azərbaycan Respublikasının Respublika əhəmiyyətli avtomobil yollarının xəritəsi" Azərbaycan Avtomobil Yolları Dövlər Agentliyinin rəsmi internet sahifəsi. səkil .1

245. Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi respublika əhəmiyyətli avtomobil yolunun uzunluğu neçə kilometrdir?

- A) 678 kilometr
- B) 503 kilometr
- C) 208 kilometr
- D) 445 kilometr
- E) 723 kilometr

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Azərbaycan Respublikasının respublika əhəmiyyətli avtomobil yollarının siyahısının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı.№ 1. Bakı şəhəri, 5 yanvar 2005-ci il. Siyahı 1.

246. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi respublika əhəmiyyətli avtomobil yolunun uzunluğu neçə kilometrdir?

- A) 198 kilometr
- B) 521 kilometr
- C) 243 kilometr
- D) 432 kilometr
- E) 498 kilometr

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Azərbaycan Respublikasının respublika əhəmiyyətli avtomobil yollarının siyahısının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı.№ 1. Bakı şəhəri, 5 yanvar 2005-ci il. Siyahı 1.

247. Bakıdan çıxan yük avtomobili Şamaxıdan keçməklə Yevlaxa çatmaq üçün neçə kilometr məsafə qət etməlidir?

- A) 130 kilometr məsafə qət etməlidir
- B) 320 kilometr məsafə qət etməlidir
- C) 189 kilometr məsafə qət etməlidir
- D) 280 kilometr məsafə qət etməlidir
- E) 412 kilometr məsafə qət etməlidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Azərbaycan Respublikasının respublika əhəmiyyətli avtomobil yollarının siyahısının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı.№ 1. Bakı şəhəri, 5 yanvar 2005-ci il. Siyahı 1.

248. Gəncə-Kəlbəcər-Laçın (R-19) respublika əhəmiyyətli avtomobil yolunun uzunluğu neçə kilometrdir?

- A) 300 kilometr
- B) 250 kilometr
- C) 150 kilometr
- D) 100 kilometr
- E) 200 kilometr

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Azərbaycan Respublikasının respublika əhəmiyyətli avtomobil yollarının siyahısının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı.№ 1. Bakı şəhəri, 5 yanvar 2005-ci il. Siyahı 1.

249. Texnoloji nəqliyyat vasitəsi Füzulidən Şuşaya (R-31 avtomobil yolu ilə) gedmək üçün hansı məsafəni getməlidir?

- A) 53 kilometr getməlidir
- B) 113 kilometr getməlidir
- C) 14 kilometr getməlidir
- D) 87 kilometr getməlidir
- E) 21 kilometr getməlidir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Azərbaycan Respublikasının respublika əhəmiyyətli avtomobil yollarının siyahısının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı.№ 1. Bakı şəhəri, 5 yanvar 2005-ci il. Siyahı 1.

250. Ağcabədi şəhərindən Hindarxından keçməklə Ağdama (R-33 avtomobil yolu ilə) yük daşıyan avtomobil hansı məsafədə yol getməlidir?

- A) 11 kilometr məsafə
- B) 48 kilometr məsafə
- C) 97 kilometr məsafə
- D) 118 kilometr məsafə
- E) 231 kilometr məsafə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Azərbaycan Respublikasının respublika əhəmiyyətli avtomobil yollarının siyahısının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı.№ 1. Bakı şəhəri, 5 yanvar 2005-ci il. Siyahı 1.

251. Xırdalandan Masazırdan keçməklə Novxanıya gedən avtomobilin yol vərəqəsində bu yürüş üçün neçə kilometr göstərilə bilər?

- A) 21 kilometr
- B) 3 kilometr
- C) 9 kilometr
- D) 16 kilometr
- E) 32 kilometr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yerli əhəmiyyətli avtomobil yollarının siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Siyahı.

252. Səngəçaldan Umbakıya yük daşıyan yük avtomobilin yol vərəqəsində bu iş üçün neçə kilometr yürüş göstərilə bilər?

- A) 7 kilometr
- B) 12 kilometr
- C) 4 kilometr
- D) 24 kilometr
- E) 48 kilometr

Testin çətinlik dərəcəsi: orta

İstinad: Yerli əhəmiyyətli avtomobil yollarının siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Siyahı.

253. Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi" - M2 avtomobil yolu ilə Bakıdan Atbulaqa sənişin daşıyan avtobusun yol vərəqəsində bu iş üçün hansı yürüş göstərilməlidir?

- A) 216 kilometr yürüş göstərilməlidir
- B) 200 kilometr yürüş göstərilməlidir
- C) 46 kilometr yürüş göstərilməlidir
- D) 129 kilometr yürüş göstərilməlidir
- E) 86 kilometr yürüş göstərilməlidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Yerli əhəmiyyətli avtomobil yollarının siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Siyahı.

254. Avtobus hansıdır?

- A) Sürücünün oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olan, sərnişin daşımaları üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitəsi
- B) Sürücünün oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olan, arxa yük yerində sərnişin daşımaq üçün oturacaqlar quraşdırılmış yük avtonəqliyyat vasitəsi
- C) Sürücünün oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı səkkiz və daha çox olan, sərnişin daşımaları üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitəsi
- D) Ümumi oturacaq yerlərinin sayı altıdan çox olan, istənilən avtonəqliyyat vasitəsi
- E) Ümumi oturacaq yerlərinin sayı altıdan çox olan, minik avtonəqliyyat vasitəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 141 nömrəli qərarı ilə təsdiq edilmişdir.m.1.2.1.

255. Taksi minik avtomobili üçün nəzərdə tutulmuş onun işinin maliyyə və daşınma göstəriciləri uçotunun aparılmasını, gediş haqqının müəyyən edilməsini təmin edən xüsusi ölçü cihazı hansıdır?

- A) Spidometr
- B) Taksometr
- C) Taxoqram
- D) Taxoqraf
- E) Moneyometr

Testin çətinlik dərəcəsi: orta

İstinad: Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 141 nömrəli qərarı ilə təsdiq edilmişdir.m.1.2.22.

256. Sərnişin və baqaj daşınması ilə əlaqədar xidmətlər üçün müəyyən edilmiş ödəniş haqqı necə adlanır?

- A) Sövdə
- B) Fraxt
- C) Tarif
- D) Maya dəyəri

E) Daşıma qiyməti

Testin çətinlik dərəcəsi: orta

İstinad: Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli,
141 nömrəli qərarı ilə təsdiq edilmişdir.m.1.2.23.

257. Avtobusların yalnız əvvəlcədən müəyyən olunmuş aralıq dayanacaq məntəqələrində dayanmasını nəzərdə tutan rejim necə adlanır?

A) Hərəkətin universal rejimi

B) Marşrut taksi rejimi

C) Hərəkətin ekspress rejimi

D) Hərəkətin sürətli rejimi

E) Hərəkətin adi rejimi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli,
141 nömrəli qərarı ilə təsdiq edilmişdir.m.1.4.2.

258. Başlanğıc məntəqəsi hava limanı, son məntəqəsi dəniz limanı olan və bu məntəqə arasında olan dayanacaq məntəqələrində dayanmadan avtobusların hərəkəti hansı hərəkət rejiminə aiddir?

A) Adi

B) Sürət

C) Çarter

D) Universal

E) Ekspres

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli,
141 nömrəli qərarı ilə təsdiq edilmişdir.m.1.4.3

259. 42 nəfər sərnişin daşıyan avtobusu hansı kateqoriyalı sürücülük vəsiqəsi olan sürücülər idarə edə bilər?

A) "D" kateqoriyası olan sürücülər

B) "BC" kateqoriyası olan sürücülər

C) "ABC" kateqoriyası olan sürücülər

D) "ABCE" kateqoriyası olan sürücülər

E) "CE" kateqoriyası olan sürücülər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Avtomobil nəqliyyatı ilə sərnəşin və baqaj daşınması qaydaları.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 141 nömrəli qərarı ilə təsdiq edilmişdir.m. 3.1.

260. "D1" - kateqoriyalı sürücülük vəsiqəsi olan şəxs hansı avtomobili sürə bilər?

A) Sərnəşi oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 5 -dən artıq, lakin 12-dən çox olmayan avtobusları

B) Sərnəşi oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq, lakin 16-dan çox olmayan avtobusları

C) Sərnəşi oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 13-dən artıq, lakin 21 -dən çox olmayan avtobusları

D) Sərnəşi oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 43 -dən artıq avtobusları

E) Beynəlxalq sərnəşin daşımalarında iştirak edən avtobusları

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu. M.34. 4,1

261. Avtobuslarla sərnəşin daşımaların həyata keçirən sürücünün maksimum neçə yaş ola bilər ?

A) 60 yaş

B) 63 yaş

C) 65 yaş

D) 67 yaş

E) 70 yaş

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Avtomobil nəqliyyatı ilə sərnəşin və baqaj daşınması qaydaları.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 141 nömrəli qərarı ilə təsdiq edilmişdir.m.3.1

262. Qeyri-müntəzəm sərnəşin daşımalarının yerinə yetirilməsi zamanı hansı cavabdakı halla yol verilmir?

A) Müntəzəm daşımalar üçün müəyyən olunmuş marşrut şəbəkəsinin avtomobil yolları ilə sərnəşin daşımaları

B) İstirahət yerlərinə müntəzəm sərnəşin daşımaları olmadıqda , həmin yerlərə sərnəşin daşımaları

C) Kütləvi tədbirlər olan yerlərə müntəzəm sənişin daşımaları olmadıqda , həmin yerlərə sənişin daşımaları

D)

Müntəzəm avtobus marşrutları üçün müəyyən edilmiş hərəkət cədvəlləri ilə daşımaları yerinə yetirmək

E) Müntəzəm sənişin daşımalarına aid olmayan turizm yerlərinə yerinə yetirilən sənişin daşımaları

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Avtomobil nəqliyyatı ilə sənişin və baqaj daşınması qaydaları.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 141 nömrəli qərarı ilə təsdiq edilmişdir.m. 8.2-1.1

263. Qeyri-müntəzəm sənişin daşımalarının yerinə yetirilməsi zamanı sənişinləri mindirmək və düşürməsi ilə bağlı hansı cavab doğrudur?

A) Müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaqlarda sənişinləri mindirməli və düşürülməlidir

B) Sənişinlərin avtobusa minmə və düşmə yerlərin avtobus sürücüsü öz mülahizələri ilə müəyyən edir

C) Avtobusa minən sənişinlər bilet təqdim edirlər

D) Sənişinlər yalnız avtovağzallarda mindirilib, düşürülmə bilər

E) Müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaqlarda sənişinləri mindirmək və düşürməyə icazə verilmir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Avtomobil nəqliyyatı ilə sənişin və baqaj daşınması qaydaları.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 141 nömrəli qərarı ilə təsdiq edilmişdir.m. 8.2-1.2.

264. Avtobus və taksi sürücüsü alkoqol, narkotik və güclü təsir göstərən digər maddələrdən istifadə edib-etməməsinin və ümumi səhhətinin yoxlanılması üçün keçdiyi reysqabağı tibbi müayinə necə rəsmiləşdirilir?

A) Yol vərəqəsində qeyd edilməklə

B) Sürücülük vəsiqəsində müvəqqəti nişan vurmaqla

C) Texniki şəhadətnamədə müvəqqəti nişan vurmaqla

D) Əməyin mühafizəsi kitabçasında qeyd aparmaqla

E) Qeyd edilmir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Avtomobil nəqliyyatı ilə sərnəşin və baqaj daşınması qaydaları.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli,
141 nömrəli qərarı ilə təsdiq edilmişdir.m. 3.4.

265. "Yük avtonəqliyyatı üçün yol vərəqi" nə aid olan cavab hansıdır?

- A) Müəssisə daxili sənəddir
- B) Ciddi hesabat blankıdır
- C) Əmttə - nəqliyyat qaiməsidir
- D) Hesab - faktura sənədidir
- E) Nəqliyyat xidməti müqaviləsidir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və
rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m. 2.

266. "Yük avtonəqliyyatı üçün yol vərəqi" forma və rekvizitləri və onlardan
istifadə Qaydaları hansı sənəd əsasında hazırlanmışdır?

- A) "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanunu
- B) "Nəqliyyat haqqında" Azərbaycan Respublikasının Qanunu
- C) "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanunu
- D) Avtomobil nəqliyyatı ilə yük daşınması daşınması qaydaları
- E) Avtomobil nəqliyyatı ilə sərnəşin və baqaj daşınması qaydaları

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və
rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m. 1.

267. "Avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili müqaviləsi"
əsasında yük daşıyan nəqliyyat vasitəsinin gün ərzində gördüyü işin həcmi
hansı sənəd əsasında müəyyən edilir?

- A) Akt- bildiriş əsasında
- B) Formulyar əsasında
- C) Təhvil-təslim aktı əsasında
- D) Yol vərəqi əsasında
- E) Fraxt müqaviləsi əsasında

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və
rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m. 2.

268. "Yük avtonəqliyyatı üçün yol vərəqi"ində həkk olunan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin gerbli hansı rəngdə olmalıdır?

- A) Yaşıl
- B) Göy
- C) Qırmızı
- D) Ağ-qara
- E) Çoxrəngli

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m. 4

269. Nəqliyyat müəssisəsi eyni adda, eyni seriyada və eyni nömrədə yol vərəqəsin necə nüsxədə çap etdirə bilər?

- A) 1 nüsxə
- B) 2 nüsxə
- C) 3 nüsxə
- D) 4 nüsxə
- E) 5 nüsxə

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m. 5

270. Yol vərəqəsinin istifadəsinə nəzarət onun hansı rekvizitlərinə əsasən həyata keçirilir

- A) Sürücünün ad və familiyası
- B) Seriya və nömrələrinə
- C) Avtomobilin dövlət nömrə nişanı
- D) Nəqliyyat müəssisəsinin künc möhüründəki nömrəyə əsasən
- E) Ayın tarixi, saata görə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m. 6

271. Xətdən qayıdan sürücüdən təhvil alınmış yol vərəsində hansı cavabdakı halın olmasına yol verilmir?

- A) Ağardıcı ilə ağardıb, düzəliş etmək
- B) Yazıları qırmızı rəngli qələmlə yazmaq
- C) Qeydiyyatların mürəkkəbli qələmlə aparmaq
- D) Yazıları yaşıl rəngli qələmlə yazmaq
- E) Yol vərəqəsində sifarişçi təşkilatın qeydlər aparması

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.9.

272. Xətdən qayıdan sürücünün təqdim etdiyi yol vərəqəsində pozuntu və düzəliş müşahidə olunarsa nə edilməlidir?

- A) Həmin yol vərəqəsi dövrüeyə buraxılır
- B) Həmin yol vərəqəsinin düzəliş yerinin üstündə sürücü imzasın qoyur
- C) Həmin yol vərəqəsinin əvəzinə başqası doldurulur
- D) Həmin yol vərəqəsinin sürəti çıxardılır və yenidən doldurulur
- E) Həmin yol vərəqəsinin düzəliş yerinin üstündə düzəliş edən şəxs imzasın qoyur

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.9

273. Sürücü xətdən qayıtdıqda təqdim etdiyi yol vərəqəsi 2 hissəyə cırılmış olarsa nə edilməlidir?

- A) Hər hansı əlavə tədbir görmədən istifadə edilir
- B) Cırıq uclar birləşdirilərək nüsxəsi çıxardılır və istifadə edilir
- C) Əvəzinə başqası doldurulur , özü isə müvafiq qaydada məhf edilir
- D) Əvəzinə başqası doldurulur , özü isə müvafiq qaydada mühasibata təhvil verilir
- E) Ortdan yapışdırılaraq istifadəyə qaytarılır

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.9

274. "Göndərilir" rekvizitinin yol vərəqəsinin də yerləşməsi hansı cavabda düz göstərilir?

- A) Arxa tərəfində - II. Nəqliyyat vasitəsinin gördüyü iş bölməsində
- B) Arxa tərəfində - III. Nəqliyyat xidmətinə görə hesablaşmalar bölməsində
- C) Üz tərəfində - II. Nəqliyyat vasitəsinin gördüyü iş bölməsində
- D) Üz tərəfində - III. Nəqliyyat xidmətinə görə hesablaşmalar bölməsində
- E) Üz tərəfində - I Tapşırıq cədvəlində

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.10

275. Xəttə çıxan avtomobilin yol vərəqəsinin I bölməsində sürücülük vəsiqəsinin qeydiyyat nömrəsi və dərəcəsi kim tərəfindən doldurulur?

- A) Yük avtomobilini göndərən dispetçer tərəfindən
- B) Yük avtomobilini xəttə buraxan mexanik tərəfindən
- C) Xəttə çıxma nəzarət - texniki məntəqəsinin mühəndisi tərəfindən
- D) Yük avtomobilinin tabe olduğu avtodəstə rəisi tərəfindən
- E) Sürücü tərəfindən

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.10

276. Yük avtomobilini xəttə göndərən dispetçer, Yol vərəqəsinin I bölməsində, hansı cavabda qeyd olunan məlumatı doldurur?

- A) İş ərzində sərf olunmuş yanacaq (norma üzrə və faktiki) miqdarın
- B) Yük avtomobilinin getdiyi marşrutun istiqamətin
- C) "Sayğacın göstəricisi, km."
- D) Nəqliyyat vasitəsinin texniki cəhətdən saz halda olduğunu
- E) "Yanacaq (litrlə)" rekvizitində işin əvvəlinə yük avtomobilinin bakında olan yanacaq qalığına

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.10

277. Yol vərəqəsinin I Tapşırıq cədvəlinin sol tərəf hissəsində "Göndərilir" rekvizitində qeyd olunanlardan hansı olmur?

- A) İşin və ya tapşırığın icrasına dair müqavilənin nömrəsi
- B) Sifarişçinin adı
- C) Göndərilən sürücünün ad və familiyası
- D) Sifarişçinin ünvanı
- E) Yük avtomobilinin göndərildiyi tarix

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.10

278. Yol vərəqəsinin "Yanacaq (litrlə)" rekvizitində hansı məlumatlar olur? (tam cavabı göstərin) 1. işin əvvəlinə yük avtomobilinin bakında olan yanacaq qalığı, 2. sürücüyə tapşırığın icrası üçün verilmiş yanacağın miqdarı (litrlə); 3. iş ərzində sərf olunmuş yanacağın (norma üzrə və faktiki) miqdarı 4. işin sonuna avtomobilin bakında olan qalığın miqdarı

- A) 2,3 və 4
- B) 1,3 və 4
- C) 1,2 və 3
- D) 1,2,3 və 4
- E) 1,2 və 4

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.10

279. Yük avtomobili xəttə göndərilərkən və ya xətdən qayıtdıqda yol vərəqinin - I tapşırıq cədvəlinin yanacaq üzrə hissəsinin doldurulması, hansı mülkiyyət növlü müəssisələr üçün məcburidir?

- A) İstənilən mülkiyyət növlü nəqliyyat müəssisəsi üçün
- B) Yalnız qeyri rezident hüquqi şəxslər
- C) Yalnız özəl müəssisə
- D) Yalnız bələdiyyə müəssisəsi
- E) Yalnız dövlət müəssisəsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.10

280. Yol vərəqinin talonunun surəti nə vaxt doldurulur?

- A) Tapşırıq yerinə yetirildikdən sonra, avtonəqliyyat müəssisəsində
- B) Avtomobil xəttə çıxarkən
- C) Avtomobil tapşırıq yerinə yetirdiyi an
- D) Tapşırıq yerinə yetirildikdən sonra, sifarişçi - yükalan müəssisədə
- E) Tapşırıq yerinə yetirildikdən sonra, sifarişçi - yüköndərən müəssisədə

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.10

281. Nəqliyyat xidməti (tapşırıq) yerinə yetirildikdən sonra

"Yol vərəqinin talonunun surəti" kim tərəfindən doldurulur?

- A) Sifarişçi təşkilatın - yüköndərən mühasibatlıq xidməti tərəfindən
- B) Avtonəqliyyat müəssisəsinin məsul şəxsi tərəfindən
- C) Sifarişçi təşkilatın - yükalanın mühasibatlıq xidməti tərəfindən
- D) Sifarişçi təşkilatın - yükalanın anbar və ya iş iğraçısı tərəfindən
- E) Avtonəqliyyat vasitəsinin sürücüsü tərəfindən

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.10

282. "Yol vərəqinin talonunun surəti" ində əsas hansı məlumat qeyd edilir?

- A) Xətdən qayıtma vaxtı
- B) İşin icrası haqqında məlumat (haradan haraya)
- C) Nəqliyyat xidmətinə görə haqq- hesab
- D) Daşdığı yükün miqdarı
- E) Hərəkət marşrutu

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.10

283. Yol vərəqinin talonunun surəti haqq-hesab hesablaşmaqla "kəsmə xətti" üzrə kəsdikdən sonra nə edilir?

- A) Aktlaşdırılaraq ləğv edilir

- B) Vergi hesablaşmaları üçün saxlanılır
- C) Müəssisənin arxivinə verilir
- D) Ödəniş aparılması üçün sifarişçiyə təqdim olunur
- E) Mühasibatlığa saxlanmaq üçün təqdim edilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.10

284. Yol vərəqinin talonunun surəti sifarişçiyə ödəniş edilməsi üçün göndərildikdə, hansı sənədlə birlikdə göndərilməlidir?

- A) Sürücünün sürücülük vəsiqəsi ilə birlikdə
- B) Texniki şəhadtnamə ilə
- C) Yol vərəqəsinin ikinci nüsxəsi ilə
- D) Yol vərəqəsinin əsas nüsxəsi ilə
- E) Hesab-faktura ilə birlikdə

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.10

285. Yol vərəqinin arxa hissəsində II bölmədə hansı məlumatlar əks etdirilir?

- A) Nəqliyyat vasitəsinin gün ərzində gördüyü iş haqqında məlumat
- B) Nəqliyyat vasitəsinin xəttə çıxma vaxtı
- C) Nəqliyyat vasitəsinin adı, markası və dövlət qeydiyyat nişanı
- D) Nəqliyyat vasitəsinin xəttə çıxarkən saygacın göstəricisi
- E) Nəqliyyat vasitəsinin xətdən qayıtma vaxtı

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.10

286. Nəqliyyat vasitəsinin xəttə olarkən hər reysdə daşdığı yükün miqdarı yol vərəqəsində harada qeyd edilir?

- A) Nəqliyyat xidmətinə görə haqq-hesab rekvizitində
- B) Nəqliyyat vasitəsinin gördüyü iş bölməsində
- C) Tapşırıq bölməsində

D) İşin icrası haqqında məlumat

(haradan haraya) rekvizitində

E) Yük avtonəqliyyatı üçün yol vərəqinin talonu bölməsində

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.10

287. Xəttə çıxan nəqliyyat vasitəsinin gün ərzində (həftə, 10 gün, ay və s.) gördüyü iş yol vərəqəsində kim tərəfindən imza ilə təsdiq edilərək rəsmiləşdirilməlidir?

A) Sifarişçi təşkilatın mühasibatlıq xidməti

B) Nöbvətçi mexanik

C) Avtomobildən istifadə edən sifarişçi

D) Nəqliyyat müəssisəsinin dispetsəri

E) Sürücü

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.10

288. Nəqliyyat vasitəsinin gün ərzində (iş xüsusiyyətlərinə uyğun olaraq həftə, 10 gün, ay və s.) gördüyü iş haqqında ətraflı məlumatlar yol vərəqəsində harada əks etdirilir

A) Qabaq hissəsində - I Tapşırıq cədvəlində

B) Qabaq hissəsində - Göndərilir rekvizitində

C) Qabaq hissəsində - yük avtonəqliyyatı üçün yol vərəqinin surəti kuponunda

D) Arxa hissəsində - II bölmədə

E) Arxa hissəsində - III bölmədə

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.10

289. Xəttən qayıdan sürücünün təqdim etdiyi tam doldurulmuş yol vərəqi ilk olaraq hansı prosedura uğrayır?

- A) Əsli sifarişçi təşkilatda, sürəti isə mühasibatlığa verilir
- B) Bir başa texniki şöbəyə təqdim edilir
- C) Texniki istehsalat və istismar şöbəsinin rəhbərliyi tərəfindən yoxlanılır
- D) Sürücü yol vərəqinin kəsmə xəmindən kəsərək sürətini özündə saxlayır, qalan hissəsini mühasibatlığa təqdim edir
- E) Dispetçer və istismar şöbəsinin rəhbərliyi tərəfindən yoxlanılır

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.10

290. Hər günün sonunda (müəssisə və idarənin iş xüsusiyyətlərinə uyğun olaraq həftənin, on günlüyü və s.) tam doldurulmuş, dispetçer və istismar şöbəsinin rəhbərliyi tərəfindən yoxlanılmış yol vərəqləri hara verilir?

- A) Nəqliyyat müəssisəsinin mühasibatlığına təhvil verilir
- B) Sifarişçi təşkilatın -yükalan müəssisənin mühasibatlığına verilir
- C) Sifarişçi təşkilatın -yükgöndərən müəssisənin mühasibatlığına verilir
- D) Nəqliyyat müəssisəsinin arxivinə təhvil verilir
- E) Nəqliyyat müəssisəsinin istismar şöbəsində saxlanılır

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.10

291. Xəttən qayıdan sürücünün təqdim etdiyi tam doldurulmuş yol vərəqi müəssisənin mühasibatlığına ən gec hansı müddətdə təqdim edilməlidir?

- A) Tapşırığı yerinə yetirdikdən sonra 1 gün ərzində
- B) Tapşırığı yerinə yetirdikdən sonra 3 gün ərzində
- C) Tapşırığı yerinə yetirdikdən sonra 5 gün ərzində
- D) Tapşırığı yerinə yetirdikdən sonra 10 gün ərzində
- E) Tapşırığı yerinə yetirdikdən sonra 30 gün ərzində

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.10

292. Dispetçer və istismar şöbəsinin rəhbərliyi tərəfindən yoxlanılmış yol vərəqələri mühasibətliyə hansı cavdakı prosedurla verilir?

- A) Sadələşdirilmiş sənəd dövrüyyəsi ilə
- B) Vəkalatnamə ilə
- C) Hesabat qaydasında - reyestrlə təhvil verilir
- D) Birdəfəlik Aktla
- E) Hesab faktura ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.10

293. Sifarişçi tərəfindən istifadə edilən nəqliyyat vasitəsinin xidmətinin dəyərinin haqq-hesabını yol vərəqində kim qeyd edir?

- A) Nəqliyyat müəssisəsinin mühasibatlığı
- B) Sifarişçi - yüköndərən müəssisənin mühasibatlığı
- C) Yükalan müəssisənin mühasibatlığı
- D) Nəqliyyat müəssisəsinin istismar şöbəsi
- E) Nəqliyyat müəssisəsinin dispetçeri

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.10

294. Yol vərəqinin bütün rekvizitləri (üz və arxa hissələri üzrə) doldurulduqdan sonra haraya verilir?

- A) Avtonəqliyyat müəssisəsinin arxivində saxlanılır
- B) Avtonəqliyyat müəssisəsinin mühasibatlığında saxlanılır
- C) Avtonəqliyyat müəssisəsinin istismar şöbəsində saxlanılır
- D) Şreder aparatında ləğv edilir
- E) Aktlaşdırılaraq yandırılır

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № yv-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları". Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat № 2671 "28" fevral 2001-ci il m.10

295. 2 Ci dərəcəli yolun neçə hərəkət zolağı olur

- A) 4
- B) 6
- C) 2
- D) 8
- E) 1

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri qaydaları. NKQ 2000-ci il 7 fevral tarixli, 16 nömrəli qərarı.

M.4.3.

296. Nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində hansı sürətlə hərəkət edə bilər?

- A) Saatda 80 kilometrədən çox olmayan sürətlə
- B) Saatda 70 kilometrədən çox olmayan sürətlə
- C) Saatda 30 kilometrədən çox olmayan sürətlə
- D) Saatda 60 kilometrədən çox olmayan sürətlə
- E) Saatda 40 kilometrədən çox olmayan sürətlə

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu. M.50

297. İcazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri yaşayış məntəqələrindən kənarında - avtomagistrallarda hansı maksimal sürətlə hərəkət edə bilər?

- A) Saatda 60 kilometr
- B) Saatda 70 kilometr
- C) Saatda 80 kilometr
- D) Saatda 90 kilometr
- E) Saatda 110 kilometr

Testin çətinlik dərəcəsi: orta

İstinad: Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu. M.50

298. Banında adamlar daşıyan yük avtomobilləri hansı sürətlə hərəkət edə bilər?

- A) Saatda 50 kilometrədən çox olmayan sürətlə
- B) Saatda 30 kilometrədən çox olmayan sürətlə
- C) Saatda 40 kilometrədən çox olmayan sürətlə
- D) Saatda 60 kilometrədən çox olmayan sürətlə
- E) Saatda 70 kilometrədən çox olmayan sürətlə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu. M.50

299. Təhlükəli yüklər daşıyan nəqliyyat vasitələri hansı həddən çox olmayan sürətlə hərəkət etməlidirlər?

- A) Saatda 20 kilometr sürət
- B) Daşıma şərtləri razılaşdırılarkən müəyyən edilmiş sürət
- C) Saatda 40 kilometr sürət
- D) Saatda 50 kilometr sürət
- E) Saatda 60 kilometr sürət

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu. M.50

300. Ağır çəkili və iri qabaritli yüklər daşıyan nəqliyyat vasitələri hansı sürətlə hərəkət etməlidirlər?

- A) 20 kilometr/saat sürətdən kiçik
- B) 30 kilometr/saat sürətdən kiçik
- C) Xüsusi icazədə müəyyən edilmiş sürətlə
- D) 50 kilometr/saat sürətdən kiçik
- E) 60 kilometr/saat sürətdən kiçik

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu. M.50

301. Küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan, sənaye sahələrində müvafiq texnoloji proseslərin həyata keçirilməsi zamanı istifadə edilən, xüsusi texnoloji qurğu və avadanlıqlarla təchiz edilmiş nəqliyyat vasitələri necə adlanır?

- A) Xüsusi təyinatlı avtomobillər
- B) Xüsusi texnika
- C) Operativ nəqliyyat vasitəsi
- D) Texnoloji nəqliyyat vasitəsi
- E) İxtisaslaşdırılmış avtomobil

Testin çətinlik dərəcəsi: orta

İstinad: Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu. M.1.(53)

302. Yol vərəqəsi - hansı yük daşıma müqaviləsində istifadə edilən əsas sənədlərdəndir?

- A) Avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsi
- B) Yük daşınması üçün avtonəqliyyat vasitəsinin çarter müqaviləsi

- C) Yüklə daşınması üçün avtonəqliyyat vasitəsinin fraxtetmə müqaviləsi
- D) Yüklə daşınması üçün avtonəqliyyat vasitəsinin icarəsi müqaviləsi
- E) Avtomobil nəqliyyatı ilə yüklə daşınmasının təşkili haqqında müqavilə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları". NKQ 142. 2009-cu il 7 sentyabr. M. 3.5.

303. "Avtomobil nəqliyyatı ilə yüklə daşınmasının təşkili " müqaviləsi üzrə yüklə daşınmasına görə hesablaşmalar nəyin əsasında müəyyən edilir?

- A) Müqavilədə göstərilən norma, tarif və qiymətlər üzrə
- B) Avtomobil yüklə daşınması birjasında ola qiymətlər üzrə
- C) Avtomobil yüklə daşınmasının yerli qiymətləri üzrə
- D) Avtomobil nəqliyyatı agentliyinin müəyyən etdiyi tarif əsasında
- E) Vergilər Agentliyinin müəyyən etdiyi tarif əsasında

Testin çətinlik dərəcəsi: çətin

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları»na 3 nömrəli əlavə (Nümunəvi forma) m.3.1.

304. "Avtomobil nəqliyyatı ilə yüklə daşınmasının təşkili " müqaviləsi üzrə avtonəqliyyat vasitəsindən istifadəyə görə ödəmənin həyat keçirilməsi üçün hansı sənəd olmalıdır?

- A) Hesablaşma orderi
- B) Sifarişçinin yol vərəqəsində möhürü və imzası ilə təsdiq etdiyi qeydlər
- C) Sifarişçinin təhvil - təslim aktında möhürü və imzası ilə təsdiq etdiyi qeydlər
- D) Sifarişçinin təqdim etdiyi hesab faktura
- E) Daşıyıcının hesab fakturası

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları". NKQ 142. 2009-cu il 7 sentyabr. M. 3.5. m.3.5.

305. Avtomobil nəqliyyatı ilə yüklə daşınmasının təşkili haqqında müqavilə olduqda, sifarişçi daşımanın başlanmasına neçə saat qalmış daşıyıcıya tələbnamə təqdim edir?

- A) 8 saat
- B) 24 saat
- C) 48 saat
- D) 72 saat

E) 96 saat

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları". NKQ 142.
2009-cu il 7 sentyar. M. 3.6.

306. "Avtomobil nəqliyyatı ilə yük daşınması müqavilə"si əsasında həyata keçirilən yük daşıma xidmətinin sifarişçi tərəfindən ödənişi hansı sənəd əsasında aparılır?

A) Əmtəə- nəqliyyat qaiməsi

B) Yol vərəqəsi

C) Bazar qiymətləri

D) Dövlət orqanları tərəfindən müəyyən edilən rəsmi tarif əsasında

E) Hesab faktura əsasında

Testin çətinlik dərəcəsi: çətin

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları» m.3.4.

307. Daşıyıcı 3 gün ərzində sifarişin icrasına başlamadıqda, sifarişçinin avans olaraq ödədiyi daşıma haqqı hansı müddət ərzində sifarişçiyə qaytarılmalıdır

A) Növbəti 10 bank günü ərzində

B) Növbəti 10 təqvim günü ərzində

C) Növbəti 3 bank günü ərzində

D) Növbəti 30 bank günü ərzində

E) Növbəti 45 bank günü ərzində

Testin çətinlik dərəcəsi: çətin

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları» m.9.3. .

308. Müqavilə ilə digər hesablaşma qaydası nəzərdə tutulmadıqda, daşıyıcı yekun hesablaşma üçün neçə gün müddətində sifarişçiyə hesab təqdim etməlidir?

A) 40 gün müddətində

B) 20 gün müddətində

C) 3 gün müddətində

D) 10 gün müddətində

E) 30 gün müddətində

Testin çətinlik dərəcəsi: çətin

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları»na 3 nömrəli m.9.6. .

309. Sifarişçinin daşıyıcıya əvvəl yerinə yetirilmiş daşımaya görə vaxtı keçmiş debitor borcu olduqda, daşıyıcı borcun qaytarılması ilə bağlı nə edə bilər?

- A) Daşınan yükləri daşımadan imtina edə bilməz
- B) Hər hansı irad irəli sürə bilməz
- C) Hər hansı iddia irəli sürə bilməz
- D) Yüku daşımaqdan imtina edər
- E) Sifarişçinin daşınan yüklərini özündə saxlaya bilər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: «Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları»na 3 nömrəli əlavə (Nümunəvi forma) m.9.7

310. İşçilərə ilkin təlimatı kim keçir?

- A) Əməyin mühafizə şöbəsinin mühəndisi
- B) Əməyin mühafizəsi şöbəsinin rəisi
- C) Sahə və ya işin rəhbəri
- D) Həmkarlar ittifaqı komitəsinin sədri
- E) Müəssisənin direktoru

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

311. İşçilərə ilkin təlimat harda keçirilir?

- A) Baş mühəndisin yanında
- B) İşçinin göndərildiyi sahədə
- C) Həmkarlar ittifaqı komitəsində
- D) Əməyin mühafizəsi otağında
- E) Əməyin mühafizəsi şöbəsinin rəisinin yanında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

312. İş yerlərində əmək şəraiti dəyişərsə və ya hər hansı bir bədbəxt hadisə baş verərsə bu zaman işçilərə hansı təlimat keçirilməlidir?

- A) Təkrar təlimat
- B) İlkin təlimat

- C) Növbədənənar təlimat
- D) Birdəfəlik təlimat
- E) Giriş təlimat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

313. İş yerində təlimat öz növbəsində hansı təlimatlara bölünür?

- A) İlkin, giriş və növbədənənar
- B) İlkin, vaxtaşırı, növbədənənar və birdəfəlik
- C) Giriş, vaxtaşırı, birdəfəlik və növbədənənar
- D) Giriş, vaxtaşırı və növbədənənar
- E) Giriş, ilkin, vaxtaşırı, birdəfəlik və növbədənənar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov.İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

314. Fəhlələri sərbəst işə buraxmazdan əvvəl onlara təlimatın hansı növü keçirilməlidir?

- A) Giriş
- B) Birdəfəlik
- C) Dövri
- D) Vaxtaşırı
- E) İlkin

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov.İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

315. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində gündəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 8 saatdan artıq olmamalıdır
- B) 10 saatdan artıq olmamalıdır
- C) 7 saatdan artıq olmamalıdır
- D) 5 saatdan artıq olmamalıdır
- E) 6 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkurov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

316. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində həftəlik normal iş vaxtının müddəti neçə saatdır?

- A) 40 saatdan artıq olmamalıdır
- B) 35 saatdan artıq olmamalıdır
- C) 36 saatdan artıq olmamalıdır
- D) 33 saatdan artıq olmamalıdır
- E) 45 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

317. Fəhlələrlə iş yerində ilkin təlimat hansı hallarda aparılır?

- A) İşçinin gördüyü işə aid olmayan bir işi yerinə yetirməzdən əvvəl və istehsalat şəraiti dəyişəndə
- B) Sərbəst işə buraxılmazdan əvvəl və ilkin işə qəbul olunanda
- C) Sərbəst işə buraxılmazdan əvvəl və istehsalat şəraiti dəyişəndə
- D) Sərbəst işə buraxılmazdan əvvəl və texnologiyada dəyişiklik olunduqda
- E) İşçinin gördüyü işə aid olmayan bir işi yerinə yetirməzdən əvvəl və texnologiyada dəyişiklik olunduqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I-cild. Bakı, 2010. Səh. 456

318. Təhlükəli və zərərli amillər hansı qruplara bölünür?

- A) Kimyəvi, bioloji və psixofizioloji
- B) Sosioloji, kimyəvi, bioloji və psixofizioloji
- C) Bioloji və psixofizioloji
- D) Fiziki və kimyəvi və psixofizioloji
- E) Fiziki, kimyəvi, bioloji və psixofizioloji

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I-cild. Bakı, 2010. Səh. 456

319. İş yerlərində attestasiyanın keçirilməsi neçə müddətdən bir aparılır?

- A) İki ildə bir dəfədən az olmayaraq
- B) Dörd ildə bir dəfədən az olmayaraq
- C) Üç ildə bir dəfədən az olmayaraq
- D) Beş ildə birdəfədən az olmayaraq
- E) İldə bir dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

320. Qadınlar üçün əllə daşınan yüklərin yüklənilib boşaldılması və daşınması zamanı çəkisi maksimum nə qədər olmalıdır ?

- A) 25 kq-dan artıq olmamalıdır
- B) 15 kq-dan artıq olmamalıdır
- C) 30 kq-dan artıq olmamalıdır
- D) 50 kq-dan artıq olmamalıdır
- E) 10 kq-dan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

321. Əl ilə yüklərin daşınması məsafəsi neçə metrdən artıq olduqda yüklərin daşınmasına icazə verilmir?

- A) 80 metrdən artıq olduqda
- B) 40 metrdən artıq olduqda
- C) 60 metrdən artıq olduqda
- D) 100 metrdən artıq olduqda
- E) 120 metrdən artıq olduqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

322. Nə zaman yüklərin yüksəkliyə qaldırılmasına icazə verilir?

- A) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda
- B) Yük qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda
- C) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda
- D) Yük qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda
- E) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 5 m-dən çox olmadıqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

323. İstehsalat binalarında otaqların tavanı döşəmədən minimum nə qədər məsafədə olmalıdır?

- A) 2 metrədən az olmamalıdır
- B) 3 metrədən az olmamalıdır
- C) 4 metrədən az olmamalıdır
- D) 1 metrədən az olmamalıdır
- E) 2,5 metrədən az olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.H.Bünyatov. Əməyin mühafizəsi. Məlumat kitabı. Bakı, 2003. Səh. 127

324. Tozlu işləri yerinə yetirən fəhlə hansı fərdi mühafizə vasitəsindən istifadə etməlidir?

- A) Çəkmədən
- B) Qulaqcıqdan
- C) Resperatordan
- D) Filtrli əleyhqazdan
- E) Şlanqlı əleyhqazdan

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft emalı və neft-kimya sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2012. Səh. 151

325. Elektrik cərəyanının təsirindən qoruyan mühafizə vasitəsini göstərin?

- A) Dezaktivasiya vasitələri
- B) Səsboğən
- C) İzoləedici örtüklər və qurğular
- D) Hermetikləşdirici qurğu
- E) İşıq filtrləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

326. Yer səthindən 2 metrədən yüksəklikdə iş aparılan zaman əsasən nədən istifadə olunmalıdır?

- A) Rezin əlcəkdən
- B) Xüsusi çəkmələrdən
- C) Qulaqcıqdan
- D) Eynəkdən
- E) Qoruyucu kəmərdən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

327. Nəfəs yollarının mühafizəsi üçün hansı mühafizə vasitələrindən istifadə olunur?

- A) Şlanqlı əleyhqazlardan
- B) Süzgəcli əleyhqazlar və qulaqcıqlardan
- C) Süzgəcli, oksigenli əleyhqazlar və dəbilqədən
- D) Resperatorlar, əleyhqazlar və eynəkdən
- E) Resperator və əleyhqazlardan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

328. Günvurma nə vaxt baş verir?

- A) Günəşli havada gün şüalarının altında olduqda
- B) Yayda kölgəlikdə çox durduqda
- C) İsti otaqda çox qaldıqda
- D) İsti yay fəslində günəşli havada gün şüalarının təsiri altında çox durduqda
- E) Qışda günəşli havada gün şüalarının təsiri altında çox durduqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Ətraf mühitin mühafizəsi haqqında qanunu Bakı 1999

329. Qapalı sınıqlar zamanı ilk tibbi yardım kimi nə etmək lazımdır?

- A) Sadəcə həkimi gözləmək
- B) Ağrıkəsici dərman vermək və tibb müəssisəsinə çatdırmaq
- C) Şina qoyub tərپənməz vəziyyətdə saxlamaq, tibb müəssisəsinə çatdırmaq
- D) Təmiz havaya çıxarmaq bintlə sarımaq
- E) Deformasiya uğramış nahiyəni düzləndirib bintlə sarımaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Tibb bacısının məlumat kitabı Bakı 2008

330. Bədbəxt hadisə nədir?

- A) Texniki qurğuların dayanması, yaxud nasazlığı
- B) İşçinin və ya işçilərin iş yerlərində alığı xəsarətdir
- C) Texnoloji rejiminin pozulması
- D) Nəzarət edilə bilməyən partlayış və yanğın
- E) Təhlükəli maddələrin ətraf mühitə yayılması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

331. İstehsalat təhlükəsi və ya zərərli amillərin təsirinin qarşısını alan və ya azaldan vasitələr necə adlanır?

- A) Təhlükəsizlik vasitələri
- B) Mühafizə vasitələri
- C) Kollektiv vasitələri
- D) Xilasetmə vasitələri
- E) Xəbəervermə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

332. Yanan metalları nə ilə söndürmək olar?

- A) Xüsusi təyinatlı tozlarla
- B) Ümumi təyinatlı tozlarla
- C) Köpüklə
- D) Su ilə
- E) Buxarla

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997 Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

333. Gərginlik altında olan avadanlıqlarda baş vermiş yanğıni söndürərkən ilk növbədə nə etmək lazımdır?

- A) Bölməni hermetikləşdirmək
- B) Qəza bölməsini və avadanlıqları cərəyandan ayırmaq
- C) Bölməni su ilə doldurmaq
- D) Koşma ilə üstünü bağlamaq
- E) Bölməni köpüklə doldurmaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997 Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

334. Yanğın həyəcan siqnalı verilərkən hansı fəaliyyətləri yerinə yetirmək lazımdır?

- A) İşı dayandırmaq, toplantı məntəqəsinə getmək və növbəti komandanı gözləmək

- B) İşı davam etmək və heyətdən yangının söndürülməsinə nümayəndə ayırmaq
C) İşı dayandırmaq, əşyaları götürmək, otaqları bağlayıb ərazini tərk etmək
D) Bölməni hermetikləşdirmək və sahil yangınsöndürmə dəstələrini gözləmək
E) Yangın yerini axtarmaq və onu söndürməyə başlamaq
Testin çətinlik dərəcəsi: çətin
İstinad: Yangın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu (Bakı-10.06.1997) Respublikasında yangın təhlükəsizliyi qaydaları

335. Süni tənəffüs hansı yollar ilə verilir?

- A) Yalnız ağızdan-ağıza
B) Yalnız ağızdan-buruna
C) Ağızdan-ağıza, ağızdan-buruna
D) Bədəni masaj etməklə
E) Əl və ayağı hərəkət etdirməklə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

336. Peşə xəstəliyi nədir ?

- A) Əmək qabiliyyətini qismən itirməklə nəticələnən xəstəlik
B) Əmək qabiliyyətini müvəqqəti itirməklə nəticələnən xəstəlik
C) Vəzifəsini yerinə yetirərkən aldığı zərərli amillərin təsirindən yaranmış xəstəlik
D) Əmək qabiliyyətini tam itirməklə nəticələnən xəstəlik
E) Əmək qabiliyyətini 3 gündən az olmayaraq itirməklə nəticələnən xəstəlik

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

337. Bədbəxt hadisə baş verən zamanı ilk növbədə iş rəhbərinin vəzifəsi:

- A) Zərərçəkənə heç bir kömək etməməli və rəhbərliyə xəbər verməli
B) Həmkarlar ittifaqı təşkilatına xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı
C) Sanitariya-epidemioloji xidmətinə xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı
D) Zərərçəkənə ilk tibbi yardım göstərilməli və tibb məntəqəsinə çatdırılmasını təşkil etməli və rəhbərliyə xəbər verməli
E) Müəssisənin rəhbərliyinə və zərər çəkənin evinə məlumat verməli

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

338. Zərərli istehsalat amillərinin təsiri nəticəsində yaranan xəstəliyi:

- A) Peşə xəstəliyi
- B) Sarılıq xəstəliyi
- C) Sətəlcəm xəstəliyi
- D) Şəkər xəstəliyi
- E) Qızılça xəstəliyi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

339. Hansı hündürlükdən başlayaraq “Yüksəklikdə görülən işlər” anlayışı qüvvəyə minir?

- A) 3.0 m
- B) 2.5 m
- C) 5.0 m
- D) 1.8m
- E) 2.10 m

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qərarı ilə 2016-cı ildə təsdiq edilib. Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları. Bakı, 2016

340. Kollektiv mühafizə vasitələri nədir?

- A) Kənar şəxsləri qorumaq üçün tətbiq edilən vasitələr
- B) Tək bir adamı qorumaq üçün tətbiq edilən vasitələr
- C) Dəzgahları qorumaq üçün tətbiq edilən vasitələr
- D) Bütün sex işçilərini qorumaq üçün tətbiq edilən vasitələr
- E) İki və ya çox işçini qorumaq üçün tətbiq edilən vasitələr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999

341. Təxliyyə (köçürmə) planları hansı binalarda tərtib olunur?

- A) 10 nəfərdən çox insan olan
- B) 100 nəfərdən çox insan olan
- C) Hamısında
- D) 17 nəfərdən çox insan olan

E) 27 nəfərdən çox Hamısında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

342. Yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını kimlər bilməlidirlər?

A) Sex rəisi

B) Fəhlələr və aparatçılar

C) Qulluqçular

D) Fəhlə və qulluqçuların hamısı

E) Ustalar və çilingərlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

343. Müəssisədə yanğın təhlükəsizliyi qaydalarına kimlər əməl etməlidir?

A) Fəhlə və qulluqçuların hamısı

B) Sex rəisi

C) Qulluqçular

D) Fəhlələr və aparatçılar

E) Ustalar çilingərlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

344. Yanğın təhlükəsizliyinə aid olan normativ sənədlər:

A) Standartlar, yanğın təhlükəsizliyi normaları, qaydaları və təlimatları

B) Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə

C) Sanitariya-epidemioloji qaydalar haqqında Əsasnamə

D) Həmkarlar ittifaqının nizamnaməsi

E) Aktlar, xidməti yazılar və texniki təhlükəsizlik qaydaları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 1997

345. Məişət və iş otaqlarında hansı elektrik cihazlarından istifadə etmək qadağandır?

A) Slaydoskopdan, telefondan, printerdən

B) Kompüterdən, printerdən. Proyektordan

- C) Kompyuterdən, telefondan, printerdən, kondisionerdən
- D) Yüksək tezlikli sobadan, elektrik qızdırıcı cihazlardan, elektrik su qəfədanından
- E) Proektordan, kondisionerdən, slaydoskopdan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

346. Fövqəladə hal baş verərsə hansı nömrəyə zəng etmək lazımdır?

- A) 112
- B) 104
- C) 102
- D) 103
- E) 101

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Fövqəladə Hallar Nazirliyinin qaynar xətti

347. Binalarda yanğına qarşı nə olmalıdır?

- A) Pilləkan qəfəsində dəmir qapı
- B) Köçürmə sxemləri və işarələri, xəbərdarlıq plakatları, yanğınsöndürmə vasitələri
- C) Təlimatın keçirilməsi üçün xüsusi otaq
- D) Dəhlizdə qumla təchiz edilmiş yanğın lövhəsi
- E) Mərtəbələrdə əlavə nərdivanla

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

348. Yanğın baş verən zaman ilkin yanğınsöndürmə vasitələrindən kimlər istifadə etməlidir?

- A) Sex rəisi
- B) Növbə rəisi
- C) Fəhlə və qulluqçular
- D) Texnoloq
- E) Yanğın söndürmə komandiri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

349. Yanğın aşkar etdikdə nə etməli?

- A) Dərhal bələdiyyəyə xəbər vermək
- B) Dərhal polis mühafizə bölməsinə xəbər vermək
- C) İcra hakimiyyətinə xəbər vermək
- D) Dərhal yanğından mühafizə bölməsinə xəbər vermək
- E) Dərhal əmək müfəttişliyinə xəbər vermək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

350. Fərdi mühafizə vasitələri hansılardır?

- A) Tənəffüs orqanları mühafizə vasitələri, dəri səthi mühafizə vasitələri və tibbi mühafizə vasitələri
- B) Görmək və eşitmək üçün mühafizə vasitələri
- C) Danışmaq üçün mühafizə vasitələri, dəri səthi mühafizə vasitələri
- D) Anlatmaq üçün mühafizə vasitələri, ayaq üçün mühafizə vasitələri
- E) İtdən və ilandan qorunmaq üçün mühafizə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999